



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 10 fevral 2015-ci il Çərşənbə axşamı № 30 (6058) Qiyməti 40 qəpik

Xəbər

Boks üzrə
ikiqat
çempionumuz
həbs
edildi

yazısı sah.2-də

Gündəm

Ziya Məmmədovun ətrafında
müəmmalı təyinatlar



Cavid Qurbanov
"Azərbaycan Dəmir
Yolları" QSC-nin rəisi
təyin olundu, Arif
Əsgərova isə simvolik
vəzifə verildi

yazısı sah.2-də

Obamadan Rusiyaya savaş elanı
kimi hədə: "...bu cür davam etsə..."

yazısı sah.2-də

Əfv üçün İşçi Qrupuna xeyli
məhbus müraciət edib

yazısı sah.3-də

Qarabağ döyüşüsünün igidliklə
bağlı fikirləri etiraz doğurdu

yazısı sah.10-da

Mehriban Zeynalovanın
ittihamlarına cavab verildi

yazısı sah.3-də

Müxalifət partiyası prezidentin
qərarını dəstəklədi

yazısı sah.10-da

Mühəndən dünyaya car çəkilən
Qarabağ həqiqətləri

yazısı sah.11-da

Ukraynada Debaltsevo ətrafında
qanlı döyüşlər gedir

yazısı sah.9-da

"8-ci km bazarı"nın
özəlləşdirilməsində şok maxinasiyalar

yazısı sah.12-da

Uzaqları yaxın edən, əsəbləri
oynadan - facebook

yazısı sah.15-də

Çarəsiz ata övladının müalicəsi
fürün imdad diləyir

yazısı sah.15-də

Metropolitendə qəzet
satışı bərpa oluna bilər

yazısı sah.13-də

Demokratikləşmənin İlham Əliyev modeli...

İQTİDAR-MÜXALİFƏT GÖRÜŞÜ - SENSASİON GƏLİŞMƏ

Seçki ilində baş tutacaq ilk dialoqun təşəbbüsçüsünün Prezident Administrasiyasının özü olduğu bildirilir; hər şey yenidən başlayır...



yazısı sah.5-də

**Azərbaycan varlıklarının bank
hesabları ələ keçdi: 3,8 milyon**

"Swissleaks" saytı aralarında azərbaycanlı müştərilərin da
olduğu İsvəçrə bankına aid gizli məlumatları yaydı; HSBC-də
saxlanılan 1,6 milyon dollar kimindir?..

yazısı sah.9-da



Rüstəm
İbrahimbəyov
yenidən
"Abbasov
cəbhəsində"

yazısı sah.6-da



Vəkil Adəm
Məmmədov:
"Aslan Aslanovun
digər əməllərini də
ifşa edəcəyik"

yazısı sah.4-də



Pənah Hüseyn
yeni seçki
blokunun
planlarını
açıqladı

yazısı sah.6-da



Prezident Gennadi Züqanovu qəbul etdi

Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun başçılıq etdiyi nümayəndə heyətinə qəbul edib.

APA-nın xəbərinə görə, Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevlə dostluq münasibətlərini böyük ehtiramla yada salan Gennadi Züqanov ulu öndərin Moskvada yüksək dövlət vəzifəsində olduğu zaman onun rəhbərliyi altında çalışmasını ve onunla səmimi münasibətlər qurulmasını dərin ehtiramla xatırlayıb.

Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrə toxunan G.Züqanov həmin illərdə nümayəndə heyətləri arasında six əməkdaşlığın həyata keçirildiyini vurğulayıb və Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycan nümayəndə heyətinin Rusiya nümayəndə heyətinə verdiyi dəstəyin ölçüsündə yüksək qiymətləndirildiyini deyib. Azərbaycan iqtisadiyyatının sürətə inkişaf etməsinin Rusiyada maraqla izləndiyini deyən Gennadi Züqanov ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu bildirib. Bakını dünyadan inkişaf etmiş şəhərləri ilə müqayisə edən G.Züqanov paytaxtimizdə gedən yüksək inkişaf proseslərinin onda dərin təessürat yaradığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev və ölkəmizdə gedən inkişaf prosesləri ilə bağlı dediyi xoş sözlərə görə Gennadi Züqanova təşəkkürünü bildirib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətine rəhbərlik etdiyi dövrü xatırlayan dövlət başçısı ölkəmizin bu quruma üzv olduğu ilk günlərdən başlayaraq Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında qarşılıqlı dəstəyin və səmərəli əməkdaşlığın yaradıldığını deyib və həmin təşkilat çərçivəsində əlaqələrimizin bu gün də bu prinsiplər əsasında davam etdirildiyini vurğulayıb.

Görüşdə Azərbaycanla Rusiya arasında ikirəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlerarası və beynəlxalq əməkdaşlıq sahələrində uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimiz arasında strateji tərəfdəşlik əlaqələrinin bundan sonra da dərinleşəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Gennadi Züqanov Rusiya Federasiyası Kommunist Partiyasının xatirə ordenini Prezident İlham Əliyevə təqdim edib.

Bəssəagli

Rauf Arifoğlu və "Yeni Müsavat" qəzetinin kollektivi İlqar bəyə qardaşı qızı
Mətanət xanım
vəfatından kiderləndiyini bildirir, dərin hüznələ başsağlığı verir.

Rauf Arifoğlu və "Yeni Müsavat" qəzetinin kollektivi iş yoldaşları
Tərifə xanım qardaşının yoldaşı
Gülşən Vaqif qızının
vəfatından kiderləndiyini bildirir, dərin hüznələ başsağlığı verir.

Rauf Arifoğlu və "Yeni Müsavat" qəzetinin kollektivi Köçəri
Nağılbəyliyə anasının vəfatından kiderləndiyini bildirir, dərin
hüznələ başsağlığı verir.
**
Pənah Hüseyn, Arzu Səmədbəyli, Qiyas Səmədbəyli Köçəri
Nağılbəyliyə anasının vəfatından kiderləndiyini bildirir, dərin
hüznələ başsağlığı verir

"Elm" tədris mərkəzi

MAGIC LANGUAGES

- Ali məktəblər xarici dillər
- kompyuter kursları
- Magistratura - dövlət qulluğu - məntiq
- 1.C. mühəsibat - anbar - bank işi
- Məktəbə qədər həftədə 5 dəfə
- Sürəcülük kursları (1 aya 100 AZN)

Ünvan: 1. «Neftçilər» metrosu 40 mert. R.Rüstəmov-44
Tel/Faks: (012) 421-10-46; 408-44-43;
Mob: (055) 660-60-95; (050) 203-55-95
Ünvan: 2. «İnşaatçılar» metrosu 60 metr. «Iran» klinikasının yanına
Tel/Faks: (012) 434-88-28; 408-44-74;
Mob: (055) 660-07-05

Ziya Məmmədovun ətrafında müəmmalı təyinatlar



Obamadan Rusiyaya savaş elanı kimi hədə

Barak Obama prezidenti ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı savaş elanı kimi təhdid yollayıb. Musavat.com xəbər verir ki, Almaniya kansleri Merkelə görüşündən sonra mətbuat qarşısında açıqlama verərkən Obama deyib ki, Rusiya geri çəkilmək əvvəzində, daha da aqressivləşir.

O, Merkelin Ukrayna krizi ilə bağlı fealiyyətini yüksək qiymətləndirib və deyib ki, müttəfiqlər olaraq onlar mühüm bir qərar veriblər: Stratejiləri davam etdirmək, Mərkəzi və Şərqi Avropadakı prosesləri barışıl halə getirmək, təhlükəsizlik məsələlərini hell etmək, BVF ilə anlaşaraq, Ukraynanın özünü müdafiə qabiliyyətini artırmağa kömək etmək.

Obama deyib ki, Rusiya bu cür davam etsə, bütün dünyadan izole ediləcək və bunun nəticələrinə qatlanmağa məcbur olacaq: "Rusiya bu krizisde böyük bedəl ödədi... Biz diplomatik çözümdən yanayıq. Lakin onlar nəticə verməsə, biz Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirəcəyik. Biz Putinin Ukrayna məsələsindəki qərarlılığını dəyişdirmək üçün digər seçenekləri də masaya yatıracaq". Ukraynaya silah yardımı mövzusunu da müzakire etdik. Lakin hələlik bir qərara varmadıq. Digər müttəfiqlərimizlə də bu mövzuda müzakirələr aparıb, paket variant hazırlayacaq. Əlimizdən gələn hər şeyi edəcəyik ki, Ukrayna böhranı hell edilsin". Xənim Merkel sədeyib ki, onlar Ukraynanın torpaq bütövlüyü principindən kənara çəkilməyəcəklər: "Hələlik addım sayıla bileçək heç bir nəticə yoxdur. Əsas çalışduğumuz budur ki, Ukraynanın şərqində atəşkəsə nail olacaq".

Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-nin rəisi təyin olundu, Arif Əsgərova isə simvolik vəzifə verildi



Cavid Qurbanov



Arif Əsgərov APA

Cavid Qəmər oğlu Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC Səhmdar Cəmiyyətinin sədri təyin edilib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə C.Qurbanov "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Arif Əsgərov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vezifəsindən azad edilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə A.Əsgərov nəqliyyat nazirinin müavini təyin edilib.

Son təyinatlar nəqliyyat naziri Ziya Məmmədovun ətrafında baş verən ən müəmmalı prosesdir. Arif Əsgərov Z.Məmmədovun ən yaxın adamı - ailə dostu və biznes ortağdır. Münasibətlər onların ovladlarında da təsir edib. Z.Məmmədovun oğlu Anar Məmmədovun hazırladığı nazirin müavini təyin edildi.

Ekspert onu da xatırladı ki, C.Qurbanov təxminən 2 il önce hakim ailə ilə qohum olub. Bu da siyasetdə ciddi amildir...

Ekspert Arif Əsgərovun böyük bir idarənin rəhbərliyindən çıxarılaraq nazir müavini təyinatını bu cür izah etdi: "Bu, simvolik vezifədir, könül almağa, Ziya Məmmədovun çevrəsindən qıçıqlandırmamağa hesablanmış addımdır".

Mövzunu davam etdirəcəyik. Nə Z.Məmmədov, nə də C.Qurbanov bu məlumatları

□ A.ARSLAN

Boks üzrə ikiqat çempionumuz həbs edildi

Bakıda həvəskar boks üzrə ikiqat Azərbaycan çempionu həbs edilib. Yasamal Rayon Polis İdarəsinən (RPI) APA TV -yə verilən məlumatda görə, 1980-ci il təvəllüdü Süleyman Eyyazovun üzərindən tiryək aşkarlanıb.

Yasamal rayonunda qanunsuz silah gəzdiren şəxs də yaxalanıb. Astara rayon sakini Samir Kazimov qondağı kəsilmiş ov silahı gəzdirdiyinə görə tutulub. Silah tapıldığı deyən Samir Kazimov həyətə düşüb zibili atmaq istədiyi vaxt bağlanmanın işində ayağına nəse dəyişdiyi bilidir. Açıb baxıldıqda, silah olduğunu görüb. Saxlanılan şəxs evvəl də xuluqanlıq maddəsi ilə məhkum olunub: "Düşməni olan adamam, üstümde gəzdirirəm".

Hər iki faktla bağlı araşdırımlar davam edir.

Rusiya ordusu Ukraynaya girdi

Putinin mətbuat katibi Dimitri Peskov Ukrayna ilə bağlı Qərbə dənisişlərdən önce boyan edib ki, Rusiya heç bir ultimatum dilindən işi qəbul etməyəcək.

Avrope.info xəber verir ki, Peskov bu haqda "Danışır Moskva" radiosuna müsahibəsində deyib.

O, Almaniya Kansleri Angela Merkelə Kremlə ultimatum göndərmiş ilə bağlı mətbuatda gedən söz-söhbətlər haqda suala cavab verərən bu şəhri verib. Gecə saatlarında xəber yayıldı ki, Rusiya ordusunun 1,5 min nəfərlik qoşunu Ukraynaya daxil olub.

ANS PRESS xəber verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının yaydığı məlumatda deyilir ki, Rusiya qoşunun sərhədi keçməsi qeydə alınıb: "1,5 min əsger və 300 hərbi texnika, həmçinin "Qrad" raket sistemləri Rusiya Ukrayna sərhədini keçdi".



Anar Məmmədli allergiyadan əziyyət cəkir

Buna səbəb cəzaçəkmə müəssisəsi ətrafindəki antisanitariyadır

Ötən həftənin sonunda aile üzvləri 13 sayılı cəzaçəkmə müəssisəsində saxlanılan Seçiklərin Monitoringi və Demokratianın Tədrisi Mərkəzinin rəhbəri, vicedənə məhbusu Anar Məmmədli ilə görüşüb. Aile üzvlərinin verdiyi məlumatə görə, Anar Məmmədinin əhvalı yaxşıdır, bütün dostları salamı deyib.

"Cəzaçəkmə müəssisəsi ətrafinın şirkələrə hətə olunması, ekoloji cəhətdən pis yerde yerləşməsi, antisanitariya əziyyətdə olması Anar Məmmədinin səhhətində müəyyən problem yaradıb. Əsasən də, allergiyadan əziyyət cəkir. İndi həkim məsləhəti ilə müalicəyə başlayıb", deyə ailə üzvləri bildirib.

Saxlandığı barak yaxşı olmadığına görə A.Məmmədi yerin

dəyişilməsi üçün cəzaçekme müəssisəsinin rəhbərliyinə müraciət edib. Bundan əlavə A.Məmmədinin müstəqil qəzetləri əldə etmək imkanı yoxdur. O, ailə üzvlərinə deyib ki, cəzaçekme müəssisəsindəki kitabxanada ancaq dövlət qəzetləri var, müstəqil və müxalifyönüli qəzetlər yoxdur.

A.Məmmədi 2013-cü ilin dekabr ayının 16-da həbs olunub. Baş Prokurorluq Anar Məmmədinin sədri olduğu təşkilata həmin ilin oktyabr ayının 29-da cinayət işi açıb. İlk ittiham qanunənəzər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq idi. Daha sonra Anar Məmmədi verididən yayınma və vəzifə selahiyyətlərindən sui-istifadə edərək seçki və referendum nəticələrini saxtalaşdırmaqla da suçlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədinin 5 il 6 ay müddətinə azadlıqlanmışdır. Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.

Yerli və beynəlxalq qurumalar Anar Məmmədinin həbsini siyasi sayır, onu dərhal azad etməyə çağırır.

□ Sevinc TELMANQIZI



**Yazarımız
Tofiq
Yaqqubluya
Azadlıq!**

Omuz-omuza müxalifət

Təkrarçılıq kimi çıxacaq, ancaq demeliyəm. Çünkü fiziklerimi izah etmek üçün bu, vacibdir. Müxalifətin birliliyinin vacibliyi haqda danışmaq istəyirəm. Həqiqət nə qədər sadə, nə qədər çeynənməş, nə qədər bezdirici olsa da onu deməliyik. Fəqlilik, orjinallıq və yenilik xatırına doğru olmayanları danışmaq lazım deyil.

Azərbaycanın demokratik müxalifətinin birge fəaliyyət göstərməsinin zəruriliyi 2+2 kimi aydın məsələdir. Bu da ki, Müsavat Partiyası ilə AXCP-nin səmimi və six əməkdaşlığı demekdir. Bu partiyalar ayrı-ayrılıqla başlarına nə qədər nominal partiyalar toplayırlarsa toplasınlar, bununla nə özərini, nə hakimiyəti, nə də beynəlxalq mərkəzləri aldada bilməyəcəklər. Hami hər şeyi çox gözəl bilir. Təəssüf ki, bu iki partiya arasında münasibətlər o qədər zorlanıb ki, indiki şəraitdə onun normallaşması mümkün görünümürmüş kimi dir. Bəs onda siyaset elmi nədən ötrüdür? Çalışmalıyıq, çünkü bunu həm özümüzün, həm də məmələkətimizin qurtuluşu tələb edir.

Eştidim ki, Müsavat Partiyasının başqanı Arif Hacılı AXCP sədri Əli Kərimli ilə görüşüb. Sözsüz ki, birinci cəhdən sonra bütün əyrilərin düzəlcəyinə heç sadəlövhələr də inanmazdilar. Mənənə, məşhur bir mahnında deyildiyi kimi, bu məsələdə yüksərəmiz dağ olub yolumuzu kəsməməlidir. Müsavatçılar “bunlarla əməkdaşlıq mümkün deyil”, “cəbhəçilərlə razılığa gelmek çətinidir”, “bunlarla bir yerde olmaq alınır”, cəbhəçilər isə “gördünümüzü, müsavatçılar məcbur olub ayağımıza geldilər”, “MŞ-ni dağıdanlarla birləşmək olmaz”, “birləşək onlar yenə ayrılaclar” və s. kimi ritorikanı dayandırmışdır. Çünkü başqa yolumuz yoxdur. Odur ki, Arif bəy başladığı bu təşəbbüsü ruhdan düşmədən davam etdi. Əks təqdirdə, belə çıxacaq ki, o, bu təşəbbüsü real nəticə üçün yox, qarşılıqlı ittihamlarda eləve bir argument qazanmaq üçün edibmiş.

Türkiyənin futbol üzrə milli takımı Avropa Çempionatının seçmə mərhələsində özünü çox pis duruma salıb. Dalbadal ciddi xal itkilərindən sonra yerdə qalan oyunlarda xal itkisi hər şeyin sonu ola bilər. Ona görə de Qazaxistan millisi ile keçirilen oyun türkiyelərinin (fikir verin, mən “Türklərin” yox, “Türkiyələrin” deyirəm. Təəssüf ki, bəzi özündən deyen türkçü yazarımız türkiyeliləri “Türklər” kimi təqdim etməklə, özünü türk saymadığını yaxşıca isbat edir) dili ilə desək, “kader maçı”ydi. Onu da bilməmiş olmazsın ki, türkiyeli futbol fanatları dünyadan ən çılğıt futbol fanatlarından sayılırlar. “Qalatasaray”ın, “Fənərbaxça”nın, “Beşiktaş”ın, “Trabzonspor”un tərəfdarları doğma klublarının qələbəsi üçün tribunalarda özlərini həlak edirlər. Bütövlükdə bu fanatlar Türkiye millisinin də fanatlarıdır və onun üçün etdiklərinin besqatını doğma klublarından yana da edirlər. Onlar seçim qarşısında qalsalar, doğma klublarının yenilmesine razi olarsalar, amma milli takımın yenilmesini heç cür həzm edə bilməzlər. Qazaxistanla oyunda qapıda Okan Demirəl durmamışdı. Hakimin start fitindən əvvəl qapıda yerini tutmuş Volkana arxa tribunalardan söyüslər yağmağa başladı. Bunu edən “Qalatasaray”ın tərəfdarları idi. “Fənərbaxça”ya qarşı rəqabət və dözdümsüzlük hissi bu başıboş fanatların gözlərini yummuş və ağıllarını almışdı. Stadionun mikrofonu ilə nə qədər müraciət etdiłərsə, xeyri olmadı, onlar düz iş gördüklerini düşünerək, təhqirlərini davam etdirdilər. Nəticədə bəlkə də futbol tarixində görünümüş hadisə baş verdi; Volkan özbaşına meydancanı tərk etdi. Mənənə, o, düz etdi. Əger əsəbi və pərt halda meydancada qalsayıdı, qapını yaxşı qoruya bilməyəcəkdi və nəticədə Türkiyə yeniləcəkdi. Onu təhqir edən fanatların Türkiyənin qələbəsini çox istediklərinə şübhə etmirəm, ancaq onların gözünü nifrat ela örtmüdü ki, fənərlə Volkani hövselədən çıxarmaqla, qələbəsindən ötrü canını verməyə hazır olduqları Türkiyənin əleyhine işlədiklərini fərq edə bilmirdilər.

Bir-birini təhqir edən müsavatçılar və cəbhəçilər əsində Qazaxistanla oyunda qalatasaraylı fanatların Türkiyə milli takımının əleyhinə gördükleri işi görürələr. Məsələ bu qədər bəsitledir. İndi müxalifət Türkiyə milli takımında omuz-omuza oynayan qalatasaraylı, fənərlə, beşiktaşlı, trabzonlu oyunçular kimi iqtidara qarşı bir takımda ciyin-ciyinə oynamalıdırular.

Gündəm

Mart ayında növbəti əfv sərəncamının veriləcəyi baradə xəbərlər dolaşır. Bu sərəncamın evvelkilərdən daha fərqli və geniş olacağına ümidi edilir. Siyasi motivlərə görə hebs olan məhbusların yaxınlarının da Novruz bayramından gözlətiləri var.

Artıq bəzi təşkilatlar yeni məhbus siyahıları hazırlanırlar. Bu sahədə ən ciddi iş görən qurumlardan biri İnsan Haqları üzrə Birgə İşçi Qrupudur. Bu qurumun Yeni ildə Əfv Komissiyasına təqdim etdiyi 27 nəferlik siyahıdan 10 siyasi məhbus azadlığa qovuşdu. Gözləniləndiyi kimi olmasa da, bunu da uğur saymaq olardı. Mehz bu qurumun iki aylıq fəaliyyəti nəticəsində 10 nəfər məhbus azadlığa çıxdı.

İşçi Qrupunun hazırladığı bildiriş: “Yeni ildən sonra iki dəfə görüşmüştək. Ümumi İşçi Qrupunun yox, quruma daxil olan QHT-nin iştirakı ilə. Görüşdə ölkəmizdə olan insan haqları üzrə problemləri müzakirə etmişik. Gündəlik tətbiq etmişik. Həmin gündəliyi müzakirə üçün qarşı tərəfə vermişik. Ümumiyyətlə, son bir ayda çoxlu müzakirələrimiz gedib. Öten ildə olanları və mövcud durumu ciddi analiz etmişik. Hansı məsələləri müzakirə etmək lazımdırsa, həzırlıq qarşı tərəfə təqdim etmişik”.

“Novruz bayramında əfv verilməsinə çalışırıq”

İşçi Qrupu bu istiqamətdə fəaliyyətini davam etdirir; quruma xeyli məhbus müraciət edib



Mirvari Qəhrəmanlı Novruz bayramı ilə əlaqədar veriləcək əfv sərəncamı ehtimallıdan da söz açdı: “Bildiyimiz kimi, keçən əvdə biz öz siyahımızı təqdim etmişik. Əvdən sonra öz fikirlərimizi təqdim etmişik. Bizi sadəcə narahat edən o oldu ki, məsələlərini qaldırğıımız məhbuslardan kiçik bir hissəsi əvdə düşdü. Bütün insanlar kimi, biz də istəyirik geniş əfv olsun. Siyasi məhbuslarımız azadlığa çıxsınlar. Sadəcə olaraq, əfv İşçi Qrupundan asılı deyil. Hər şey prezidentin qərarından asılıdır. Bu əfvin olması üçün çalışırıq. Növbəti iclasımızda təbii ki, bu sahə üzrə müzakirələr aparacaqız. İndidən əfv olub-olmayaqını deyə bilmərik”.

Hüquq müdafiəcisi məhbuslar və onların yaxınları tərəfindən İşçi Qrupuna çoxlu sayda müraciətlərin daxil olduğunu qeyd etdi: “İşçi Qrupunda ümumi katiblik var. Katiblikla yanaşı, hüquq müdafiəçilərinə və bize də çoxlu sayda müraciətlər edilir. Hamisini İşçi Qrupunun katibliyinə vermişik. Tekcə siyasi məhbuslar tərəfindən

müraciətlər olur. Ele məhbuslar var ki, hesab edirlər, ədalətsiz hebs olunublar. Bize müraciətlər edən siyasi məhbusların adlarını demek düzgün olmaz. Coxlarının hazırlıda məhkəməli gedir. Onların ev dostaqlığına buraxılmaları ilə əlaqədar müraciətlərimiz olub. İntiqam Əliyev, Rəsul Cəfərov və başqaları ilə bağlı. Vaxt etdikcə, işləri qaldırırıq. Ən çox xəstə məhbusların məsələsini gündəmə gətiririk. Təbii ki, başqa məhbuslara da xüsusi diqqət ayıriq. İndidən hansısa bir siyasi baradə danışmaq düzgün olmaz. Biz heç kəsa əyni-seçkilik etmirik. Hamının məsələsini qaldırırıq. Leyla Yunuslu bağlı çoxlu sayda görüşlər keçirdik. Bu məsələ daim diqqətimizdədir. Tez-tez Əfv Komissiyasına daxil olan qurumlarla görüşürük. Sadəcə, ictimaiyyətə açıqlamağa ehtiyaç duyulmur. Bize verilən vaxtdan əməkəli istifadə etməye çalışırıq. Bundan sonra da günahsız yerə hebsxanalarda cəza çekən məhbusların azadlığa çıxmaları üçün ne mümkün dəsə, onu etməye çalışacaqıq”.

□ Cavanşir Abbaslı

Mehriban Zeynalovanın ittihamlarına cavab verildi

Fervalın 6-da “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova keçirdiyi mətbuat konfransında “Mehriban Zeynalovanın adı insan alverində hallanır” başlıqlı yazıya görə aznew.az saytında yanaşı, sosial şəbəkədə onun şəxsiyyətini alçaldan və onun işgüzar nüfuzuna ziyan vuran ifadələr işlətmiş jurnalist Aynur İmranova və keçmiş deputat Gültəkin Hacıbəylini məhkəməyə verəcəyini bəyən etmişdi.

M.Zeynalovanın ittihamlarını əsassız hesab etdiyini deyən jurnalist Aynur İmranova qəzetişimizə açıqlamasında özü Mehriban Zeynalovanı məhkəməyə verəcəyini bildirdi: “Mən heç bir ad çəkməmişim. Sadəcə olaraq, yazmışdım ki, sözügedən xanım Fe Diaz Lianto bize müraciət edib. Mən əvvəl Miqrasiya Xidmətində işləyəndə də Lianto ilə maraqlanırdım, tanıydım. Bu xanım özü mənə yazib. Bunun screenshot-unu da təqdim etmişəm. O mənə mesajda yazdı ki, getmək istəmirdim, məni aldatdırılar. Deyirlər ki, Lianto ölkədən könüllü gedib. Birincisi, necə ola bilər ki, o getdiyi gün BMT-yə ölkədə qalmasi üçün müraciət edib. BMT rəsmiyyətə aparana kimi Liantoya həmin gün ölkədə iki həftəlik qalmaq üçün icazə kağızı verib. Bu, necə ola bilər ki, adam səhər qalmaq üçün icazə kağızı istəyir, axşam isə məni ölkəmə göndərin deyir?! İkinci, Lianto heç Azərbaycan dilində bilmirdi. Əger o, doğrudan da İnsan Alveri Qurbanları İdarəesine getmək istəməsi ilə əlaqə-

dar doğrudan da ingilis dilində müraciət edibəsə, o ingilis dilli olduğu üçün tərcüməcisi və vəkilə dəvet olunmalı idi. Nəyə görə onun vəkilə ilə əlaqə saxlanılmayıb! Üçüncüsi isə Liantonun məhkəməsi gedirdi və qarşı tərəfdən böyük miqdarda pul almalo ididi. Sizcə, o xanım məhkəmə bitməmiş, o pulu almamış bu ölkəni tərk etmək istərdimi?! Çünkü ona 5 min manat verildi. Ancaq bu xanım 5 min manatdan intima edib daha çox məbləğ istəmişdi”.

Heç bir təhqirə və ya işgüzar nüfuzu ziyan vuran söz işlətmədiyi deyən A.İmranova yalnız bu müraciətdən sonra ad çəkmedən Liantonun ölkədən getmə səbəbini araşdıracağını yazdığını dedi: “Mən yazmışdım Lianto ölkədən getdi və mən bunu araşdırıram. Bu araşdırıldan sonra da faktları açıqlayacağam. Mehriban Zeynalova isə metbuat konfransında mənim adı çəkir və iddia edir ki, aznews.az-a o yaxını mən göndərmişəm. Mehriban Zeynalovanı birinci mən məhkəməyə verəcəyəm. Qoy sübut eləsin



Aynur İmranova:
“Mən də onu məhkəməyə verəcəyəm, qoy sübut etsin ki, həmin yazını saya mən göndərmişəm...”



Gültəkin Hacıbəyli:
“Hər kəsin fikrinə münasibət bildirməyə ehtiyac duymuram...”

ki, o yazını doğrudan da mən göndərmişəm. Mən o cür yazı yazmaram. Statusunda da yazmışdım ki, bu məsələdə bir filippinli Lilinin problemlərinə yenidən işləq salacaq. O ki qaldı mənim qisas almağıma, mənim qisasımı əslinde Mahmud Mehdiyevi məşhur mətbuat konfransına göndərib rüsvay etməklə, Aynur Mehdiyevi töretdiyi insan alveri və əməyin istismarı cinayətlərinə görə 8 il 6 ay hebs cəzasına məhkəmətə Azərbaycan dövləti özü alıb. Açığı, mənim bu nağdum çatmadı. Mehriban Zeynalova mənim imkanları çıx şışirdir”.

□ Günel MANAFLİ



Aldanmış kəvakib - Saakaşvili

Azər RƏSİDOĞLU

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sensasiya sayılacaq bəyanatla çıxış edib. O bildirib ki, Qərb Gürcüstanı aldadıb, indi də Ukraynatı aldatmağa hazırlaşır.

Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkelin Putinlə görüşünü qeyri-adi adlandıran M.Saakaşvili onların Moskvaya Ukraynatı müzakirə etməyə getdiğini, ancaq orada Ukraynanın səhbət etmədiyini bildirib. M.Saakaşvili üçterəfli görüşdə yalnız Donetskin müzakirə edildiyini qeyd edib: "Merkel və Ollandın Putinlə görüşü qəribə təessürat oyadırdı. Onlar da Gürcüstan olmadan Rusiya ilə müqavilə imzalamışdır. Bu səbəbdən də Ukraynasız Donetskdən danışmaq qəribədir".

Artıq ABŞ analitikləri və siyasetçiləri də Cənubi Qafqaz regionuna Rusiya tərəfindən təhdidlərin qorxulu xarakter olduğunu bəyan edirlər. Vaşinqtonlu araşdırmaçılar düşünürler ki, Azərbaycan və Gürcüstanın maraqları üst-üstə düşdüyüne görə kəskinleşmiş vəziyyət hər iki dövlət üçün riski artırır. Risk həm daxili, həm də xarici faktorlara görə Gürcüstan üçün daha çoxdur. ABŞ-in RF-ya qarşı apardığı mübarizə soyuq hesablamalara deyil, emosionallığa söykenir.

Onların fikrincə, 2008-ci ilin "Gürcüstan hadisələri" zamanı da ABŞ Tiflisi Rusyanın üzərində qızışdırı, lakin sonradan lazımlı olmamış dəstəyi vermedi: "ABŞ-in Gürcüstanın ərazi bütövlüyünə ritorik dəstəyi Saakaşvilinin ABŞ üçün etdiyinin yanında heç nədir".

Qərbin fəaliyyətsizliyi Rusiyaya şərait yaratır. Lakin unutmaq olmaz ki, 2008-ci ilde Rusiya Gürcüstana müdaxilə edəndə Amerika öz hərbi gəmilərini Qara dənizə yeritdi, Gürcüstanın İraqdakı hərbi kontingentini hava yolu ilə Gürcüstana qaytardı və oraya humanitar yardım göndərdi. O zaman Rusiya özünün başlıca məqsədine nail ola bilmədi. ABŞ-in sabiq dövlət katibi K.Rays yazar ki, "Rusyanın xarici işlər nazirinin mənənə etiraf etdiyinə görə, ruslar qanuni yolla seçilmiş Saakaşvilini devirmək məqsədi güdürdülər. O zaman Avropa və Amerika Rusyanın qismən diplomatik izolasiyası tədbirləri barədə də razılığa gəlmüşdərlər. Amma bu ehtiyatlı addımlar gözlenilən nəticələri vermedə. Rusyanın Abxaziya və Osetiya davam edən işğalına baxmayaraq, tədricin diplomatik izolyasiya tədbirləri sıfırlandı, Obama administrasiyası isə raket əleyhinə sistemin komponentlərinin Çexiyada və Polşada yerləşdirilməsi planına yenidən baxımlı oldu".

Ekspertlər görə, Rusyanın Gürcüstana açıq hərbi müdaxiləsindən sonra Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr dayandırıldı. Moskva öz qələbəsinə qeyd etdi.

Xatırladaq ki, NATO-nun 3-4 aprel 2008-ci ilde keçirilən zirvə toplantısında Ukrayna və Gürcüstanın üzvlük məsələsi müzakirə edildi. ABŞ bu dövlətlərə dəstək verəcəyini bəyan etdi. Lakin Fransa və Almaniya onların təşkilata üzv qəbul edilməsinin Rusyanı narahat edəcəyini iddia edərək, qərara qarşı çıxılar. Zirvə toplantısı sonunda ortaq qərar almaq mümkün oldu, Ukrayna və Gürcüstanın NATO-ya üzv olmaş üçün rəsmi prosesə başlanmasa da, önləri açıldı.

RF prezidenti Vladimir Putin açıqça bəyan edirdi ki, Kiçik NATO-ya üzv qəbul edilərsə, bu, Ukraynanın mövcudluğunu itirməsi ilə nəticələnəcək.

Bu xəbərdarlığı diqqətə almayan ABŞ və Avropa İttifaqı 2008-ci ilde "Şərq tərəfdəşliyi" programını həyata keçirməyə başladı. Programın hədəfi Ukrayna, Moldova, Gürcüstan və digər dövlətlərin iqtisadi inkişafına və Avropa İttifaqına integrasiya prosesini sürətləndirməkdir. Ele bu mərhələdə iqtisadi və təhlükəsizlik problemlərini əhəmiyyətli dərəcədə həll edən Rusiya, ilk fürsətə ABŞ və Avropaya qarşılıq verməsi üçün uyğun zamanı gözləməyə başlıdı.

Uyğun zaman isə 2008-ci ilde Gürcüstanın Abxaziya və Cənubi Osetiya üzərində hakimiyətini bərpə etməsi üçün hərbi əməliyyatlara başlaması ilə ortaya çıxdı. Gürcüstan ordusu bu bölgələrdə nəzarəti təmin etmədən, Rusiya Cənubi Osetiyadan ordusunu göndərərək Gürcüstan ordusunu paytaxt Tiflisə qədər təqib etdi. Səkkiz günlük işğaldan sonra ABŞ və Fransanın vasitəciliyi ilə Rusiya ordusunu geri çəkdi, amma Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla ABŞ və Avropa İttifaqına barmaq silklədi. ABŞ və Avropa İttifaqı Rusyanın bu ultimatumunu diqqətə almındı, Albaniya və Xorvatıyanı NATO-ya üzv qəbul etdi.

Avropa İttifaqının, NATO-nun Şərqə doğru genişlənməsi prosesi son 20 ilde Rusiya tərəfindən narahatlıqla qarşılıqlıdır. Ukraynanı işğalla etməyə cəhd göstərən Rusiya əslində bu prosesi dayandırmaq istəyir və deyəsən, həle ki buna nail olmaq istəyir. Bu oyunda Ukrayna qurban da verile bilər. M.Saakaşvilinin son bəyanatı da bunu deməyə əsas verir...

"Lamiyə işi"ndə geriye sayım başlayıb. Baş Prokurorluğun yaydığı son açıqlama bunu söyləməyə əsas verir. Baş Prokurorluqdan "AzəRTAC"da daxil olan rəsmi məlumatda bildirilir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmetinin 4 sayılı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbəs Lamiyə Quliyevanın öten ilin oktyabrında uşaq doğması və digər xüsusatlarla bağlı Ədliyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə araşdırımlar aparılır.

Baş Prokurorluğun Ağır cinayətlər dair işlər üzrə İstintaq İdareśində aparılan ilkin araşdırımlarla müəyyən edilib ki, L.Quliyeva ümumiyyətlə zorlanmayıb. Həmçinin onun dünyaya getirdiyi uşağın atasının şəxsiyyəti məlumdur. Baş Prokurorluqdan bildirilər ki, L.Quliyevanın 2010-cu ilde Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fealiyyətini pozma) madde ilə təqsirləndirilməsinə dair məhkəmənin hökmüne geldikdə isə cəzanın ağırlığı ilə bağlı həmin hökmdən Baş Prokurorluq tərəfindən apelyasiya protesti verilib və yaxın vaxtlarda həmin protestə Apelyasiya Məhkəməsində baxılacaq.

Rəsmi məlumatda diqqət çekən əsas məqam son cümlədə cəmlənən fikirdir: "Araşdırımlar zamanı qanun pozuntuları halları aşkarlanarsa, bu pozuntulara yol vermiş vəzifəli şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunmaqla nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək".

Baş Prokurorluğun rəsmi məvqeyi ifadə edilən bu açıqlamada "Lamiyə işi"nin hansı istiqamət üzrə aparılacağına təxmin etmek mümkündür. "AzəRTAC"ın əsasən ölkə rəhbərliyinin fealiyyəti ilə bağlı rəsmi xəbərlər yayılmışlığını və cinayet hadisəleri ilə bağlı ardıcıl informasiya tirajlamadığını, belə mövzulara nadir hallarda müraciət etdiyini nəzərə alsaq, məhkəmə qadının işində kəskin dönüş olduğunu söyləyə bilərik. Bu məsələ ölkə rəhbərliyinin diqqətində olmasayı, çətin ki, "AzəRTAC"ın xəbərləri sırasında yer alardı.

Xüsusi rəsmi məlumatın son cümləsində ifadə edilən fikir istintaqın dərin araşdırımlara baş vuracağına da şübhə yeri qoymur. Belədə sifariş verenlə sifariş olunanların yerlərinin dəyişəcəyi de gözləniləndir.

"Lamiyə işi"nin sənədləri toplanır, yenidən araşdırma gedir!

Aldığımız son məlumatlar da bunu söyləməyə əsas verir.

Qeyd edilir ki, L.Quliyevanın ana olması xəbəri mətbuatda geniş şəkildə tirajlanan dan sonra qadını məhbəsə aparan yol, onun məhbəsəyən yenidən ittihəm edilməsi, nişanlısını olmuş Vüqar Əliyevin ömürlük həbse mehkəmə



"Aslan Aslanovun digər eməllerini də ifşa edəcəyik"

"Lamiyə işi"ndə adı keçən vəzifəlilərin həbsinin anonsu verildi; vəkillə Aslan Aslanovun mübahisəsi gerçəyi ortaya qoymuş...



A.Məmmədov isə "Yeni Müsavat" a açıqlamasında A.Aslanovu bir qədər səbrli olmağa çağırıb. Digər tərafən isə A.Aslanovun açıqlamasının təhdidəcidi olduğunu dila gətirib: "Fevralın 8-de etibarlı mənbələrdən belə bir məlumat daxil oldu ki, A.Aslanovun həbs edilib. Apardığım dəqiqləşdirmələrdən sonra, saat 20.01-də facebookda "kommentariya" hissəsində öz yekun qeydimi apardım: "Rəsmi organlarından elə indicə alırdığımız məlumatın əsasən Aslan Aslanovun həbs olunması barədə informasiya təsdiqlənmiş, lakin onun həbsi ilə bağlı hazırlanmışdır..." Bu məlumatlar mənim facebook səhifəmde öz əksini tapıb".

Vəkil bildirib ki, həmin statusu paylaşıldıqdan 1 neçə saat sonra Aslan Aslanovun bəzi xəber portallarında onun barəsində söylədiyi təhdid dolu münasibətini oxuyub:

"Aslanova səbrli olmayı məsləhət görürəm. Vüqar Əliyev, Lamiyə Quliyeva 12 ildən artıqdır ki, səbr nümayiş etdiriblər. Onları yanlış olaraq mühakimə ediblər. Onların azadlığı, ailə qurmaq, sərbest hərəkət etmək, təhsil almaq və digər coxşayı hüquqları pozulub. Bəli, ola biler ki, mənə yanlış məlumat daxil olub. Amma Aslan Aslanovun bir neçə saat sonra məni təhdid etməsinə nə ehtiyac var idi? Gelin, Aslan Aslanovun müddəti 2012-ci ilə 5 il 6 ay müddətinə uzadılib.

Əger bu qərar olmasayı, 15 yaşında həbs olunan məhkəmə qadın 2013-cü ilin may ayında həbsdən azad edilməli idi. Belə iddialar var ki, L.Quliyevanın həbs müddəti A.Aslanovun sifarişi ilə uzadılıb.

E.MƏMMƏDƏLİYEV

P.S Yazida adı hallanan hər kəsi dirləməyə, mövqeyini dərc etməyə hazırlı-

lan Aslanov özünü təqsirsiz hesab edirə, neyə görə deyir ki, "həzirdə öz evimdəyəm"? Demək ki, Aslan Aslanov hər an həbs oluna bilecəyi təhlükəsizliyi üz-üzə dayandığını çox gözəl başa düşür və hazırkı məqam üçün hələ öz evində olduğunu bildirir. Təqsiri olmayan şəxs ən azından bele bir ifade işlədər: "Mən neyə görə həbs olunmalyam? Mən

təqsirsizəm!" Məncə, hər şey aydınlaşdır. "Bu xəbərləri yayan vəkil özü də elə yaxın zamanlarda müdafiə etdiyi şəxsin yanına gedəcək"... Mənim hüquqlarını müdafiə etdiyim şəxs olan Vüqarın yanına getməyim üçün ömürlük azadlıqdan məhrum olunmamış şərtlər. Çox maraqlıdır, bu dəfə Aslan Aslanov kimlərin dəstəyindən istifadə edərək mənə ömürlük cəza verdirmək niyyətdədir? O şəxsləri tanımadığım mənə də maraqlı olardı. Və hətta irəli sürüləcək "ittihad"lər da mənə çox maraqlı gelir. Bu məsələdə Aslan Aslanovun məkrili, hikkəli və əsl niyyətlərini ortaya qoymaq daha yəhə faktlar əldə etdim. Aslan Aslanov özü də bilmədən öz ifadəsi ilə insanları özünün "şəxsi qanunları" ilə cəzalandırmaq niyyətini ortaya qoymuş oldu. Bu şəxsin niyyəti yalnız və yalnız insanlara təxribat törətməkdən, insanları həbs etdirərək, cəza evində işğəncələrə məruz qoysaq, şər-böhtən atdırıb cəza müddətlərini artıraraq məhv etdirməkdən ibarətdir. Yaxın günlərdə Aslan Aslanovun tükcürədici digər əməllərini içtimaiyyətə bəyan edəcəyəm. Bütün cəmiyyət Aslan Aslanovun həqiqətdə kim olduğunu görecək".

Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı olmuş V.Əliyev 2003-cü ilin may ayında o dövrde Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçu biliyib. Məhkəmənin qərarı ilə L.Quliyeva 10 il müddətinə, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. L.Quliyevanın həbs müddəti 2012-ci ilə 5 il 6 ay müddətinə uzadılib. Əger bu qərar olmasayı, 15 yaşında həbs olunan məhkəmə qadın 2013-cü ilin may ayında həbsdən azad edilməli idi. Belə iddialar var ki, L.Quliyevanın həbs müddəti A.Aslanovun sifarişi ilə uzadılıb.

P.S Yazida adı hallanan hər kəsi dirləməyə, mövqeyini dərc etməyə hazırlı-

Demokratikləşmənin İlham Əliyev modeli...

İqtidár-müxalifət münasibətlərində, həm də seçki ilində kifayət qədər önemli sayla biləcək keyfiyyət dəyişikliyi gözənlərilə. Bu dəyişikliyin mahiyyətinin nədən ibarət olmasına keçməzdən once bir neçə detallı yada salmağa dəyər.

Hələ ötən illərin sonlarında "Yeni Müsavat" olaraq istər özəl mənbələrimizə, istərsə də informasiyalı ekspertlərə istinadən yazmışdır ki, hakimiyet bir çox səbəblərdən oludurca mürəkkəb, ziddiyətli olacağı gözlənilən 2015-ci ildə daxilə ünvanlı hansıa açılmlarla gedə və bu açılımda, ənənəvi (klassik) müxalifət də pozitiv planda hansıa rol ayırala bilər. Çünkü hakimiyət demokratik dünyadan yeni çağırışları, Qərbin güclənən gözləntiləri fonunda ən azı, sistemdaxili yeni demokratiya imitasiyasına getmək və ya xud "islahat" termininə uyğun gəlməsə də, sistemin yumşaldılmasına qərar vermek zorundadır.

Azərbaycanın növbəti seçki ilinə girməsi bir yandan demokratik dünyadan bu yönədə gözləntilərini artırıbsa, digər yandan, hakimiyətin özünü də hansıa yenilikə qərar vermək, ölkədaxili siyasi münasibətlərdə "səhman yaratmaq" imperativi qarşısında qoyub. Hər hal-



Bize çatan bilgilərə görə, "yuxarılar" bu iradənin davamlı olmasında maraqlıdır. Belə ki, yaxın günlərdə Prezident Administrasiyasının şöbə müdürü Əli Həsənov ölkənin müxalifət partiyalarının rəhbərləri ilə görüşəcəyi haqda məlumat almışdır. Bu barədə musavat.com-a həmin görüşə dəvət edilmiş partiyaların təmsilçilərinin biri xəber verib və xəber başqa bir neçə təmsilçi tərəfindən də təsdiqlənib.

Doğrudur, Prezident Administrasiyanın şöbə müdürü Əli Həsənovla Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş həmin görüşdə klassik siyasi müxalifətin avanqardı olan Müsavat iştirak etmemişdi. Həmçinin, görüşün, bu cür formatın ideoloqlarından olan AXP sədri Pənah Hüseyn də tədbir qatılmışdı.

Xəbərdə deyilir ki, görüşdə ölkədaxili məsələlərin geniş spektri müzakirə olunacaq. Bundan başqa, məlum olub ki, görüşün birinci raundu ilə müqayisədə, gözlənilən görüş formatı etibarı ilə daha məhdud olacaq.

xatırladaq ki, 2014-cü il 13 dekabr görüşündə iştirakçıların çoxluğu müşahidə olunmuşdu ki, bu üzdən də bəzi iddialara görə, səmərəli dialoq alınmayışdı.

Yeni xəbərdə bir neçə müüm detal xüsusi diqqət çəkir. Biri artıq deyildi - Müsavat və AXP-yə dəvət məsəlesi. İkinci müüm cəhət odur ki, bu, artıq hakimiyətin özünün təşəbbüsdür, müxalifətin yox. Üçüncüsü isə bu təşəbbüs iqtidarı yəni parlamentin tərkibində klassik (ənənəvi) müxalifəti də görəmək istədiyinin anonsu hesab oluna bilər.

Növbəti dialoq xəberini hakimiyətin Qərbe seçki və demokratiya vədləri kontekstində də qiymətləndirmək mümkündür. Yada salaq ki, keçən ilin ikinci yarısında ABŞ-in bəzi yüksək çinli rəsmilərinin, o sırada konqresmenlərin Bakıya səfərləri olmuşdu. Mötəbər məlumatlara görə, onların prezident İlham Əliyevlə görüşlərində qaldırlan məsələlər sırasında demokratiya və insan hüquqları, siyasi sistemin yumişalılması ilə bağlı istəklər də olub.

Məlumatlı ekspertlərdən birinin iddiasına görə isə, iqtidara müxalifətin növbəti görüşü əsində prezident İlham Əliyevin anonsları çıxdan verilən ciddi islahatlar strategiyasının keyfiyyətcə yeni mərhələsidir. Həmin ekspert iddia edir ki, Azərbaycan cəmiyyəti və dünyaya demokratikləşmənin İlham Əliyevin modelinin şahidi olacaq.

Mövzuya qayıdaqıq.

□ **Siyaset şöbəsi**

Iqtidár-müxalifət görüşü - yeni sensasion gelisme

Seçki ilində baş tutacaq ilk dialoğun təşəbbüsçüsünün Prezident Administrasiyasının özü olduğu bildirilir; hər şey yenidən başlayır...

da, budəfəki parlament seçkiləri etrafında beynəlxalq ab-havanın əvvəlkilərdən yetərinə fərqli olduğunu hakimiyət dairələrində də yəqin ki, yaxşı anlayırlar. Ayri yandan, neft amilinin əhəmiyyətinin azalması və Rusiya-Qərb münasibətlərinin təhlükəli fazaya girməsi Qərbin Azərbaycanca, qarşısındaki parlament seçkilərinə həssasiyyətinin artmasına gətirməklə yanaşı, iqtidaramızı da ölkə içində minimum səviyyədə barış və dialoq atmosferinin təminatçı kimicən çıxış eləmək məsuliyyətində qoyur.

Sadalananlara baxmaya-raq, o zaman eksər analitiklər ümmü-Azərbaycan çıxarları baxımından hadisəni müsbət dəyərlənmİŞDILƏR. Nəcə deyərlər, o zaman tilsim qırılmış oldu. Şübə yox ki, bunda hakimiyət zirvəsində duran şəxsin siyasi iradəsi əsas rol oynamışdır.

Məsələni önemli qılan detallardan biri də budur ki, bu deyə hakimiyət görüşə ana müxalifə partiyası Müsavatı və AXP kimi partiyaların liderlərini də dəvət edib, ya da edəcək. Dialoq (müzakirə) mövzularının isə sərbəst şəkildə seçiləcəyi bildirilir. Bu yerdə onu da

Xəritə çəkən Qərbin üstündən niyə xətt çəkdilər?

Qərbi Azərbaycandan olan tanınmışlar sabiq komitə sədrini müdafiə etmədilər

Köçəri Nağıbəyli: "Onun yanında çalışanların 90 faizi Ağsu rayonundan olanlar idi"

Qəribi azərbaycanlıların hakimiyətdə təmsil olunan ən öməni kadrlarından biri Qərib Məmmədov rəhbərlik etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə tutduğu postu da itirdi.

Bir çoxları iddia edir ki, bu, hakimiyətdəki qəribi azərbaycanlılara qarşı diskriminasiya siyasetinin davamıdır. Xatırladaq ki, texminen 9 il önce Qəribi Azərbaycandan olan ən iri figur - səhiyyə naziri Əli İnsanov işdən çıxarılib hebs edildi. Bunun ardınca belə rəy formalaşdırıldı ki, bu, hakimiyətin həmin bölgədən olan elektoratla münasibətlərini zədələdi. Ə.İnsanovdan sonra iqtidarda qalan ən yüksək vəzifeli məmər Misir Mərdanov idi. O da texminen iki il önce nazir vəzifəsindən uzaqlaşındı.

Qərib Məmmədovun da vəzifəsindən kənarlaşdırılması ixtimai rəydə qəribi azərbaycanlıların hakimiyətdə sixşdırılması ilə bağlı mövcud rəyi bir daha gündəmə gətirdi. Bəs



Qərib Məmmədov

görəsən, Qəribi Azərbaycanın olan içtimai şəxslər, ziyanlı elektorat nə düşündür? Onlar həmyerilərinin hakimiyətdə sixşdırılması iddiaları ilə razıdırırlar?


Qəribi Azərbaycandan olan siyasi feallardan Köçəri Nağıbəyli "Yeni Müsavat" a bildirdi ki, Qərib Məmmədovun həmyeriləri üçün heç bir xidməti olmadığından bu məsələdə onların her hansı bir mövqeyi yoxdur: "Qərib Məmmədov 17 il iddi ki, o vezifədə çalışır. Ancaq bu müddətə qəribi azərbaycanlılara nə faydası toxundu? Bu, dövlət başçısının qərarıdır, kimin vezifədə qalıb, kimin gedəcəyinə o qərar verir. Qərib Məmmədov hansı qəribi azərbaycanlıya iş yeri vermişdi? Yanında çalışanların 90 fa-

parlaq nümayəndəsi deyildi. Həmyeriləri onu yaxşı imici olmayan bir şəxs kimi tanıyrıdlar. Ölkədə ən çox korrupsiya bulaşmış komitelərdən biri de Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi idi və mən belə hesab edirəm ki, regionundan asılı olmayaraq bu cür fealiyyət göstərən istənilən məmər vəzifəsindən uzaqlaşdırılmalıdır. Bundan önce də təhsil naziri Misir Mərdanov vezifəsindən uzaqlaşdırıldı. Bu iki şəxsin cəmiyyətdəki mövqeyi, qəribi azərbaycanlılara münasibəti onların məhz bu regiondan olduğu ilə bağlı şübhələr yaradırdı. Bu insanlar yalnız özlərinin və qohumlarının hayatı yaxşılaşdırmağa çalışırdılar, ancaq regionun inkişafı üçün heç bir iş görmürdülər. Mən hesab edirəm ki, kadr məsələlərindən olan deyisişliklər qəribi azərbaycanlılara qarşı qərəzli münasibət sayılmalıdır. Kimlər ki, vəzifəsindən sui-istifade edib, kimlər ki, yalnız özlərinin var-dövlətini artırmaq üçün çalışıb, həmin şəxsin vezifədən uzaqlaşdırılması alıqşanmalıdır. Məsələn, Tağı Əhmədov nümunəsində də bizi bunu görebilərik. Bu şəxs əslen Naxçıvandan idi. Ancaq onun davranışları elə bir həddə çatdı ki, hakimiyət onu bağlılaşmadı. Halbuki bu insana dəfələrlə güzəştər edilmişdir. Qərib Məmmədov akademikdir, BDU-da kafedra müdürüdür, ancaq vəzifəsində heç bir uğur qazanmayıb, bütün fealiyyəti boyu korupsiyaya bulaşır. Onun vəzifədən uzaqlaşdırılması qəribi azərbaycanlıların sixşdırılması kimi anlaşılmamalıdır".

□ **Nərgiz LİFTİYEV**

Göyçayın yeni icra başçısı köhnə məmurlarla vidalasır

Göyçayda fealiyyət göstərən hüquq müdafiəçisi Taleh Xasməmmədov rayona yeni təyin edilmiş icra başçısı Mübariz Ağayevin əksər məmurları işdən çıxarmağa başladığına dair məlumat verib. O, musavat.com-a açıqlamasında deyib ki, Mübariz Ağayevin əksər məmurları işdən çıxarmağa başladığına dair məlumat verib.



Mübariz Ağayev

O, musavat.com-a açıqlamasında deyib ki, Mübariz Ağayevin əksər məmurları işdən çıxarmağa başladığına dair məlumat verib. Mübariz Ağayev 25 il yaxındır bu postda çalışır. Həmin vəzifəyə hazırlı şəhər üzrə inzibati ərazi nümayəndəsi olan Rəşad Məmmədov təyin etmək istəyir. Həmçinin Ağayev icra hakimiyəti başçısının birinci müavini Ramiz İbrahimovun bu postda hədsiz çox işlədiyini, xəstelikle bağlı könüllü ərizə yazaraq işdən çıxmasını təklif edib. Məlumat var ki, Mübariz Ağayev onun yerinə iş adımı İkram Vəliyev təyin etmək istəyir. Göyçay İcra Həkimiyətinin baş memarı İntiqam Süleymanovun işə Göyçay Şəhəri üzrə inzibati ərazi nümayəndəsi vəzifəsinə təyin ediləcəyi deyilir".

Hüquq müdafiəçisi qeyd edir ki, Mübariz Ağayev yaxın günlərdə Aqrar İşler üzrə müavini Yunus Osmanlı (deputat Ceyhun Osmanlının atası) və içtimai-siyasi ve humanitar məsələlər üzrə müavini Rəxşəndə Rəcəbovun heç bir vəzifəyə təyin etməyərək evə yola salacaq. Rəxşəndə Rəcəbova bu postda 25 ilən çoxdur çalışır. Göyçay Mərkəzi Xəstəxanasının baş hekimi Famil Zeynalovun da vezifədən çıxılacağı bildirilir. İcra başçısı onun külli miqdarda dövlət vəsaitini üzə çıxarıb, bize çatan məlumatla görə, mənimsədiyi pulları hazırla təmir edilən xəstəxanaya xərclətdikdən sonra onu vəzifəsindən kənarlaşdıracaq".

□ **T.ƏHMƏDLİ**



Abbas Abbasov

Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov yenidən "Abbasov cəbhəsində"

Milli Şuranın fəxri sədri "milyarderlərin" Moskva görüşünü təsdiqlədi

"Bəli, mən Ramazan Abdulatipovla birlikdə restoranda olmuşam. Moskvanın müxtəlif restoranlarında birlikdə oturduğum müxtəlif milletləri və peşələri təmsil edən çox sayıda diğər məşhur xadimlərin də adlarını çəkə bilərəm. Son illər internetin meydana çıxməsi ilə nadir hallarda kitabxanalarda oluram. Restoranlara isə kifayət qədər tez-tez gedirəm, baxmayaraq ki, bu, sağlamlıq üçün zərərlidir".

Bu sözü tanmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov "Turan" a mürsəhibəsində deyib. Xatırladaq ki, bugünkü "Yeni Müsavat" Moskvanın elitar restoranlarının birində "Milyarder İttifaqı" kimi tanınan Rusiya Azərbaycanlıları Teşkilatları İttifaqının üzvlerinin görüşü olduğu barede xəbər vermişdi. Xəbərdə deyilirdi ki, həmin məclisde Dağıstan prezidenti Ramazan Abdulatipov və Abbas Abbasovla bərabər Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov, eləcə də bu qurumun digər üzvləri olub.

R.İbrahimbəyov deyib ki, fevralın 2-də "Modern" teatrında məşhur teatrşunas Natalya Staroselskayanın Bakının "İb-rus" teatrına həsr edilmiş kitabının təqdimatı keçirilib: "Abbas Abbasov teatrı, məni və kitab müəllifini təbrik etməyə gəlmişdi. Ramazan Abdulatipovla bizi bu yaxınlarda Rəsul Həmzətov haqqında ssenari yazmışq, qardaşım oğlu Murad isə bu ssenari üzrə film çəkib. Filma artıq minlərlə tamaşaçı baxıb, amma əsas təqdimat hələ irəlidədir".

R.İbrahimbəyovun sözlərində belə anlaşılib ki, məclisde "Milyarder İttifaqı"nın digər tanınmış simaları da olub: "Araz Ağalarovu uşaqlıdan tanıyıram və onun bunda günahı yoxdur. Vaqit Ələkbərov, Telman İsmayılov, Isgəndər Xəlilovla həyatda dəfələrlə qarşılaşmışsam, o cümlədən, Azərbaycan xüsusi xidmətləri tərəfindən "Milyarder İttifaqı" adlandırılın Rusiya Azərbaycan Teşkilatları İttifaqının təsis qurultayında da".

Milli Şuranın fəxri sədri "AzerRos"da baş verənlərə görə Azərbaycandakı qüvvələri suçlayıb: "AzerRos"da problemlər var və bu problemlər Azərbaycanda hansısa qüvvələrin Abbas Abbasovu bu teşkilatın rəhbəri vəzifəsindən əzaqlaşdırmaq cəhdəri ilə elaqədar yaranıb. Amma böyük regional teşkilatların eksəriyyəti Abbas Abbasov Rusiyada nüfuzu və imkana sahib insan kimi tanır, mədəni mexərariyyətimizə böyük fayda getire bilecəyini dərk edərək onu dəstəkləyir".

R.İbrahimbəyov Azərbaycan hakimiyyəti ilə münasibətlərinin hələ də çox gergin olduğunu təsdiqləyən fikirlər işlədib: "Mən digər nüfuzlu teşkilatın - Ümumrusiya Azərbaycan Konqresinin Rəyasət Heyətinin üzvüyüm və onun təsisçilərindən biri olmuşam. Amma son vaxtlar ÜAK iclaslarına getmirəm ki, onun rəhbərliyini də Azərbaycanda dövlət çevrilmişdə ittihad edərlər. Azərbaycan vətəndaşlarının hüquqlarının kütləvi şəkildə pozulması və ölkədə baş veren çox şeylə razılışmamağı vətəndaş və yazıçı olaraq vəziətə hesab edirəm, amma bu, siyaset deyil və istənilən başqa, hətta çox demokratik olmayan bir dövlətdə bu, normal qəbul edilərdi. Lakin Azərbaycanda bərərər olmuş rejim onu mədh etməyən hər kəsi düşməni sırasına aid edir və dövlət çevrilishi teşkil etmədən əlaqədar yaranıb. Azərbaycanda siyasi qurbanların sayı günbegün artmasa idi, maniyə bənzeyən bu idəya gülüş doğurardı. Hakimiyyət başa düşmər ki, yalnız vətəndaş cəmiyyətinin fəallığı onu güclənməkdə olan xalq iqtisəsindən xilas edə bilər".

R.İbrahimbəyov açıqlaması ilə "Yeni Müsavat"ın xəberini təsdiq etməklə beraber yazılıdlara da qismən işq salıb. Məsələn, yazıda belə bir iddia da vardi ki, Rusiya 2015-ci il parlament seçimləri ərefəsi "Milyarder İttifaqı"nın yenidən dəfələnək Azərbaycan iqtidarına təzyiq etmək niyyəti güdənilər. R.İbrahimbəyovun mürsəhibəsindən də açıq görünür ki, A. Abbasovun yenidən "Azərbaycan ezbakəsi" obrazı yaradı. 2013-cü il fiaskosundan sonra hakimiyyət münasibətləri ni düzəltmek üçün açıqlamalarında xeyli korrekt olan R.İbrahimbəyovun yenidən "Azərbaycanda bərərər olmuş rejim onu mədh etməyən hər kəsi düşməni sırasına aid edir və dövlət çevrilishi teşkil etmək suçları" kimi ifadələr işlətməsi diqqət çəkir. Nəhayət, ən əsası, hakimiyyətin "qara siyahısında" olan Abbas Abbasovla məsafə saxlamağa çalışın kinodramaturqun yenidən "Abbasov cəbhəsinə" keçməsi də göz önündədir.

□ Xəbər xidməti

1 1 partianın funksional əməkdaşlıq etdiyi Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindəki partiyalardan səkkizi "Azadlıq-2015" seçki blokunu təsis etdilər. KXCP, Aydınlar, AzDP, BAP, VİP, ALDP, AXP və Azadlıq Partiyasının yaratdığı blok 2015-ci il parlament seçimlərində iştirakı nəzərdə tutur. Adıçəkilən partiya sədrlerindən ibarət tərkibdə blokun Siyasi Şurasının yaradılması və Seçki Qərargahının formalasdırılması barədə qərar qəbul edilib.

kənin demokratik düşərgəsinin ən geniş birliyinin yaradılmasına nail olmayıdır. Seçkilərə daha geniş çevreli bir koalisiya şəklində getmək nəzərdə tutduğumuz məqsədlərdən biridir. Seçki bloku bunun bir mərkəzi rolunda oynaya bilər. Amma hər şey gələcək proseslərdə bəlli olacaq.

Həmsöhbətimiz seçki blokunun 125 dairənin hamisində namizədin olub-olmayacağı haqda danışıdı: "Namızədlərin müəyyən olunması prosesi hezən başlanmayıb. Blokun tərkibi də hələ tam şəkildə yekunlaşmayıb. Seçkiyə çox vaxt qalıb. Neçə dairədə namizədin olması prinsip etibarilə

Pənah Hüseyn yeni seçki blokunun planlarını açıdı

Danışçıqlar 19 partiya arasında gedirmiş, amma sonda səkkizi blok yaratmalı olub



namizədiyiini irəli sürmək istəyən şəxslərin sayından asılı olacaq. İndiki halda seçki dairələrinin böyük əksəriyyətindən namizəd irəli sürülməsi nəzərdə tutulur. Müəyyən dairələrdə blokda iştirak etməyən müəyyən siyasi qüvvələrlə əməkdaşlıq edilməsi məsələləri də gündəmdədir. Bu onun üçün lazımdır ki, dairələrdə müəyyən namizədlərin toqquşması baş verməsin".

P. Hüseyn vurğuladı ki, SPDİHM-dəki 11 partiyadan səkkizinin "Azadlıq-2015" seçki blokunu yaratması mərkəzin fəaliyyətinə son verilməsi demək deyil: "Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin konkret hədəfləri var. Bu mərkəz seçki bloku deyil. Daha çox insan haqlarının müdafiəsi, siyasi məhbuslar məsəlesi ilə bağlı olan məsələlərlə məşğul olur. Mərkəz yaradılınca da bu məsələlər üçün yaradılın və fəaliyyəti davam edir. 8 partiyanın seçki bloku ilə mərkəz bir-birini istisna etməyən qurumlardır. Mərkəz bundan sonra da fəaliyyətini davam etdirəcək".

P. Hüseyn özünün və AXP-nin indiyi qədər ilk dəfədir ki, Müsavat Partiyasının olmadığı seçki blokunda iştirak etməsinin səbəbinin ne olması barədə sualımıza isə belə cavab verdi: "Müsavat Partiyası öz mövqeyini açıqlayıb. Onlar hələlik seçkilərdə seçki bloku şəklində iştirak etməkdən daha çox müstəqil, yəni tək partiya olaraq iştirak etməyin taktikasını elan ediblər. Mövqelərini ifade etməyi bilər. Mövqelərini ifade etməyi bilər. Mövqelərini ifade etməyi bilər. Mövqelərini ifade etməyi bilər. Ona görə Müsavat Partiyası ilə AXP-nin mövqeləri fəqli olub".

□ Etibar SEYİDAĞA

Ümid Partiyası İcra Aparatının rəhbəri, politoloq Taleh Əliyev ölkədə aparılan struktur islahatı və Ukrayna münaqişəsi ətrafında baş verən son hadisələrlə bağlı partianın mətbuat xidmətinə müsbət verib.

- *Taleh bəy, Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsini necə izah edər-*

ma səbəbi Azərbaycan iqtidarıının həyata keçirdiyi siyasətdən deyil, qlobal kırızsızdan qaynaqlanır. Təbii Azərbaycan hakimiyyəti qeyri neft sektorunun inkişaf etdirilməsi üçün bir neçə il bundan qabaq hərəkətə keçmeli, ölkədə azad sahibkarlığı şərait yaratmalı idi. Amma bunlar edilməsə də neftdən galən gəlirlər hesabına keçən ilə qədər ölkədə

mizin və xalqımızın qlobal böhrəndən minimum itkilərə çıxmazı üçün ölkədə həmrəylik və etimad mühiti yaradacaq barış və dialoq siyaseti yürütsün.

- *Ukraynada baş verən son hadisələr və bu hadisələr fonunda Fransa prezidenti F. Ollandın və Almaniya kansleri A. Merkelin Ukraynaya və Rusiyaya səfəri haqqında nə deyə bilərsiniz?*

daha sonra isə Rusiyaya səfər etdirilər. Hər iki görüş son dərəcə konfedensial keçirilsə də müşahidələr onu göstərir ki, Kiyevdən məmənun ayrılan F. Olland və A. Merkel Moskvadan çox bədbin döndülər. Baxmayaraq ki, hər iki lider V. Putinlə görüşü yaxın gelecek üçün sonuncu cəhd adlandırdılar. Görünür, bu cəhd də alınmadı. İndi

Gender stereotipləri qaldıqca...

Həcər ABBASLI
Ümid Partiyası Gender Bərabərliyi səbəsini müdürü



"Məişət problemlərinin əksəriyyətini qadınların zərif ciyinlərinə yükleyən əks cinsin nümayəndələri ictimai-siyasi həyatda ona rol vermək istəmir"

D emokratianın inkişafının əsas prinsiplərindən biri gender bərabərliyinin təmin olunmasıdır. Əhalisinin 51%-ni qadınlar təşkil edən Azərbaycanda da gender mədəniyyəti prioritet məsələlərdəndir. Amma cəmiyyətdə mövcud patriarxal sosial normalar, qadınların kişi-lərə bərabər ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməsinə mane olur. Qadınlar bəzən demokratianın inkişafi prosesində öz sosial rollarını, imkanlarını reallaşdırmaqdə çətinlik çəkirler. İnkışaf etmiş ölkələrlə Azərbaycanın müqayisili təhlili göstərir ki, bizdə demokratianın inkişafına mane olan mühüm amillərdən biri gender bərabərliyi mədəniyyətinin aşağı seviyyədə olmasıdır.

Bu da öz növbəsində ölkənin dinamik inkişafını lengitmək, hüquqi dövlət quruculuğu prosesində insan potensialından tam şəkildə istifadə edilməsinə mane olur. Kişi-lər də cəmiyyətdəki dominant statuslarını qadınlarla bərabər imkanlarla əsaslanmaqla bölməmek istəmir. Əks cinsin onlarla eyni sosial statusa malik olmaları ile barışa bilmirlər. Qadınları da-ha çox özlərinə tabe vəziyyətdə görmək istəyən, ailənin məişət problemlərinin əksəriyyətini qadınların zərif ciyinlərinə yükleyən əks cinsin nümayəndələri ictimai-siyasi həyatda ona rol vermək istəmir.

Problemdən çıxış yolu kimi dünyadan bir çox ölkələrin təc-rübəsindən yarananmaq mümkündür. Bir çox inkişaf etmiş ölkələrdə seçkili, seçkizis orqanlarda qadınların və kişi-lərin iştirak faizi qanunla tənzimlənir. Qadınlara kişi-lər bərabər hüquqlar verən ölkələr qadınların ictimai-siyasi həyatda aktiv iştirakçılığıni təmin etmək üçün hədəl müəyyən edir, güzəşt və imtiyazlar verir. Finlandiya inzibati və qərar verici orqanlarda temsilçi-lidə cinslərə bərabərliyi qoruyan qanuna görə, heç bir cinsin nümayəndələri seçkili və təyinatlı inzibati strukturlarda 40 faizdən aşağı, 60 faizdən yuxarı təmsil oluna bilməz. Bolqaristanda isə gender məsələlərini tənzimləmek üçün "Diskriminasiya eleyhins" qanun, "Qadın və kişi-lər üçün bərabər imkanlar haqqında" qanun qəbul edilib. Ən əsası isə bu ölkədə "Gender bərabərliyinin təbliği və təmin edilməsi üçün Milli Fealiyyət Planı" qəbul edilərək icra olunub. Azərbaycan qanunvericiliyi də kişi və qadınlara bərabər hüquqlar verir. Cinslər arasında hüquq bərabərliyinin təmin olunması məqsədi ilə ölkəmiz bir sıra beynəlxalq konvensiyalara qoşulub. Respublikamız BMT-nin IQadılara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi» və IQadılara siyasi hüquqları» üzrə konvensiyasını ratifikasiya edib. Avropanın tövsiyelerində də qadın və kişi-lərin siyasi sahədə, dövlət əhəmiyyətli qərar qəbul edilməsində balanslaşdırılmış iştiraka nəzərət etməklə, yanaşı kvota prinsipinə (40 faizlik) əməl olunmasının vacibliyi də vurğulanıb. Respublikamızda 1998-ci ilde Dövlət Qadın Problemləri üzrə Komitə yaradılıb ki, 2006-ci ilde onun bazasında Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təsis edilib. Amma gender bərabərliyinin təmin olunması praktikada reallaşmayıb. Respublikamızda qanunun işlek mexanizmi olmadığı üçün qadına ümumi sözlərdən başqa heç nə vermir.

Bəs görsən, Azərbaycanda gender bərabərliyinə nail olmaq üçün daha hansı işlər görülməlidir? Ölkədə gender bərabərliyinin təminatı üçün ilk növbədə qadın proqramları işləməli, dövlət tərefindən qadına dəstək olmalı və qadının sosial yüksü qarşılantılarıdır. Bunun üçün qızların təhsildən yayınmalarının qarşısı alınmalıdır, qadınların mükəmməl təhsil alması üçün nəzəret mexanizmi hazırlanmalıdır, onların dönyagörüşünün, təhsilinin artırılması, peşə ixtisaslarına sahib olmaları üçün dövlət tərefindən xüsusi kurslar, maarifləndirici seminarlar təşkil olunmalıdır, bütün sahələrdə kişi-lər rəqabet apara biləcək mühit yaradılmalıdır. Bunlar hamisi qadının qarşıya qoymuş məqsədə nail olmasını şərtləndirən amillərdir. Bu şəraitit isə dövlət yaratmalıdır. Hazırda bu sahədə ən ciddi problem mövcud qanunvericilik bazasının işlek olmamasıdır.

Beynəlxalq təcrübə göstərir ki, qərar qəbul etmədə qadınların iştirakını artırmaq üçün ilk növbədə hökumətlər əmək bazarında bərabərliyə eməl olunmasını təmin etməlidir. Amma gender stereotipləri qaldıqca ayrı-seçkiliyin davam edəcək. Sırr deyil ki, bu gün respublikamızda qadınların inkişafında əsas maneə həm də stereotiplərdir. Öləke mediası da bilərkəndən və ya bilməyərkəndən daima gender stereotiplərini qabardır, qadınları kişi-lər müqayisədə daha olverişiz şəkildə işqiləndirir. Daha çox cəmiyyətdə qadınlarla kişi-lərin mövcud yeri haqqda hökmran olan stereotipləri qüvvətləndirir. Amma bir şeyi unutmamalıq ki, nə qədər ölkəmizdə qadının hüququnu tam təmin olunmayıb, itirən cəmiyyətimiz olacaq.



Bu gün Ukraynada təkcə bu ölkənin deyil, həm də dünyadan gələcək müqəddərəti həll olunur. Vəziyyət həqiqətən də çox kritikdir. Ukrayna hadisələri artıq Avropanı təhdid edir. Ona görə də Avropanın nüfuzlu dövlət adamları olan cənab Fransua Olalland və xanım Angela Merkel önce Ukraynaya

bütün nəzərlər Ukrayna münaqişəsinin həlli-nə hesablanan Minski sammitinə yönəlib. Amma nəzərə alsoq ki, Ukrayna münaqişəsi bir ölkənin iç problemi deyil, daha çox qlobal güclərin savaş mekanıdır. O zaman münaqişənin daimi və ədalətli həlli bərədə danışmaq hələ çox tezdir.



Səmimi rus kommunisti

Zamin HACI
zaminhaci@gmail.com

Rusiya kommunistlərinin bir oyuncaq və düşük lideri var - Gennadi Züqanov. Bu tip texminən bizim yapıştların əl altında saxladığı Sosial Rifah və Ata Vətənin Müstəqil İnkışafı Partiyası tipində karikatur quruma başlıqlı edir. Nə öz sözü var, nə müstəqil mövqeyi. Ömrü boyu düyməsi Kremlində olub. Putin "qalx" deyəndə qalxır, "yerə yat" deyəndə uzanır. "Fas" və "aport" komandanalarını da gözəl bilir. Prinsipcə, çağdaş Rusyanın Kommunist Partiyasına ehtiyacı da yoxdur, bu partyanın son yüz ildə planetdə törətdiyi bütün zibl işləri hərbi Putini və onun "Vahid Rusiya" ("Edinaya Rossiya") Partiyası sərbəst törədir. SSRİ Kommunist Partiyasının əsl varisi məhz bu "Vahid Rusiya"dır. Nəcəki, bizdə Azərbaycan SSR Kommunist Partiyasının varisi hansısa qovluq-partiyası olan AKP yox, YAP-dır.

Özü de bu Züqanov çox boz, siçovul təfəkkürlü bir sosioloji xəstədir. Hətta ümummilli rus təlxəyi Jirik (Jirinovski) bundan min dəfə koloritli şəxsiyyətdir. Fəaliyyətdə olduğu və özü ağında rus mujikləri ilə qızılı bayraqlı klounadalar nümayiş etdirdiyi illərdə Züqanovun bir kəlməsi belə gündəmə düşməyib. Fəaliyyət sıfır, danışq sıfır.

Əlbəttə, bizim nə dərdimizə qalıb, Rusiya istəyirsə öz Dumasını min il də belə debillərdən yığıb qayırsın. Bütün öz debillərimiz özümüzə bəsdir. Sadəcə, dünən rəsmi dövlət agentliyi "AzərTAC"da bir əcaib foto-xəbər gördüm, diqqətimi çəkdi.

Demək, bizim yapıştların dünyadakı kommunist liderləri tapıb vaxtaşırı qonaqlamaq, bu "ac-giclerin" qarınını doldurmaq kimi bir xasiyyəti var. Misal üçün, görürsən birdən Vietnam Kommunist Partiyasının lideri Le Anq Ran (adamın adı belədir, birdən təhqir yazdığını zənn edərsiniz - Z.H.) Bakıda peydə oldu, yapıştlarla qol-boyun şəkil çəkdirilər, Səyavuş Novruzov Vietnam'a yardım markası pulu yiğib Naxçıvanda kvas içməyə qəşdiyi haqda uşaqlıq xatirələrini bölüşdü. Ya da Kuba kommunistlərinin nümayəndə heyəti geniş şəkildə şəhərimizin qonağı olurlar, Fidel Castrodan salam getirirlər. Prinsipcə, başa düşüləndir, hazırda dünya kommunistlərinin hakimiyətdə qaldığı 3-4 "qara dəlik" var, onlardan biri Şimalı Koreyadır, o biri Azərbaycanlıdır.

Uzun sözün qisası, bu Züqanov da vaxtaşırı gelir Bakıya, yemini-suyunu yiğib gedir. Bir növ, Stenka Razin kimi adamdır, halal xoş olsun, nə deyə bilərik? Züqanov son dəfə iki il qabaq belə bir səfər etmişdi, dünən yene Bakıda dolaşıbdır. Mən rəsmi xəbərdə baxdım, Züqanov deputatxana üzvü Arif Rəhimzadənin yoldaşlığı ilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. Rəhimzadə deputatxanada Rusiya Duması ilə əlaqələrin şefidir, əski və alovlu kommunist yoldaşdır, bunu başa düşdük.

Amma həmin tədbirin hər iki fotosunda anlamadığımız bir detal vardı. Züqanov Fəxri Xiyabanda Heydər Əliyevin qəbri öününe böyük bir əklil qoyur. Şəhidlər Xiyabanında isə nə onun, nə Arif Rəhimzadənin əlində bir sınaq qərəfil də yoxdur. Eləcə xiyabanın girişində - İlhamla Fərizənin qəbri öündə dayanıb şəkil çəkdiriblər. Əslində, bununla öz kommunist mahiyyətlərini ifşa ediblər, cünki o xiyabanda dəfn edilən qəhrəman insanlar məhz Züqanov kimi kommunistlərin qanlı güllələrinin qurbanlarıdır. Bu mənada, Züqanovu Şəhidlər Xiyabanına aparmaq heç lazım deyildi. Amma aparmısınızsa, hörmət göstərin. Arif Rəhimzadən Azərbaycan xalqına hər hansı hörmət ummuram, heç buna ehtiyacımız da yoxdur, sadəcə, protokol xətrinə orda bir-iki qərəfil almaq olardı.

Mən biləni bu kommunizm karikaturunun səfəri 2 günlüğüdür, hələ burdadır. Bu gün aparın, təzədən ziynet eləsin, bu dəfə gül qoysun. Həm də partiyasının öldürdüyü adamlara təzədən baxar - mənəcə, bundan zövq almalıdır.

Münhen Təhlükəsizlik Konfransındakı panel müzakirələrində Azərbaycan prezidenti İlham Əliyevin işgalçi Ermenistana ünvanlı açıq və sərt bəyanatından sonra yaranacaq situasiya çoxlarını düşündür. Ölkə başçısı Ermenistani Azərbaycan torpaqlarını azad etməyə, münaqişənin dinc nizamlanması istiqamətində konstruktiv mövqə tutmağa çağırmaqla işgal zonasında erməni horbcılarının mahv edilməsinə də birmənalı şəkildə haqq qazandırıb.

Bəzi ekspertlər hesab edir ki, əslində dövlət başçısı bununla Azərbaycan əsgərini temas xəttində daha qətiyyətli olmağa, düşmənin her bir texribatına dərhal ləyiqli cavab verməye çağırıb. Bundan sonra Ermenistən təxribat-diversiya hücumlarının davam edə biləcəyi də ehtimal olunur.

Müdafıə Nazirliyinin mətbuat reisi Vəqif Dərgahlı "Yeni Müsavat" a bildirdi ki, ötən sutka gərginliyin artması müşahidə edilməyib. Nazirlik rəsmisi ordumuzun düşmənin təxribat-diversiya hücumlarının qarşısını almağa qadir olduğunu da bildirdi.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Münhen çıxışından sonra Qarabağ münaqişəsinin tənzimlənməsində ciddi dəyişikliklərin olacağını güman etmir: "Çünki burda nə beynəlxalq şərtlər, nə konfliktlər münasibətdə və münaqişə tərəflərinin yanaşmada ele bir yenilik yoxdur. Azərbaycan prezidenti, sadəcə, real illərli bir az sərt şəkildə, indiyə qəderki ənənəvi ritorikadan fərqli formada dile getirib. Əslində bu gün yeni konfliktlərin ortaya çıxmasının səbəbi bətipli konfliktlərə ədaletli baxış və yanaşmanın olmamasıdır. Bu mənada perspektivdə vəziyyətin dəyişəcəyini gözləmirəm".

Siyasi analitik Elxan Mehdiyev dönyada mövcud olan ikili standartların daha bir nümunəsi barədə dənişdi: "Ukraynada hadisələrdən sonra Qərb dünyasının Azərbaycan torpaqlarının işgalinə da, nəhayət, düzgün qiymətləndirəcəyini gözləyirdik. Amma bu, olmadı. Əksinə, həmsədrler Ermənistənla birləşib Azərbaycanı məhəkum etdilər. Bu mövqə həmsədrlerin fevralın əvvəlində Azərbaycan XİN başçısı Elmər Məmmədyarovla görüşündən sonra bəyanatında açıq-aydın ifadə olunub. Özü də bu, ermənilərin apardığı siyasetin məntiqi nəticəsidir. Ermənilər həmisə həmsədrleri ünvanlı danışmağa çağırırdılar. İddia edirdilər ki, guya cəbhədəki gərginliyin səbəbkəri Azərbaycandır. Başqa vaxtlarda öz missiyasının, sadəcə, vəsiyəçi olduğunu deyən həmsədrler Məmmədyarovla görüşdən sonra verdikləri bəyanatla bir daha Azərbaycanın əleyhinə mövqə nümayiş etdirildilər. Bu bəyanat da 2008-ci ilde BMT Baş Assambleyasında tutduqları mövqə kim heç də onların mandatına uyğun deyil. Cünki açıq-əşkar bu bəyanat Azərbaycanı atəşkəsi pozmaqdır, erməni tərəfinə qarşı diversiya hərəkətləri etməkdə günahlandırb. Şəxsən mən gözləyirdim ki, Ermenistan XİN-in başçısı ilə görüşdən sonra



"Prezident Münhene Xüsusi mesajları qatdırmaq üçün getmişdi.."

ilham Əliyevin toplantıdakı çıxışlarından sonra Qarabağ cəbhəsində yaranacaq situasiya ilə bağlı siyasilər və analitiklərin maraqlı təhlilləri var...

həmsədrlerin buna bənzər bəyanatı Ermənistən haqqında da olacaq. Ancaq əksinə, onların adından danışan Nalbəndyanı təriflədilər, alqışladılar və erməniləri sadəcə danışqlarda çevik olmağa çağırırdılar. "Çevik" ifadəsinin arxasında isə müxtəlif mənənlər dayanır. Ümumilikdə iki nazirən görüşdən belə çıxdı ki, bu işlərdə günahkar Azərbaycanlıdır.

Konfliktoloq Azərbaycan prezidentinin Münhendəki sərt çıxışının münaqişənin tənzimlənməsində yeni mərhələ açacaqına, vəsiyəçiləri hərəkətə gətirəcəyinə inanır: "İstər İlham Əliyevin, istər başqa ölkə liderlərinin Ermənistənə qarşı çıxışlarının artıq əhəmiyyətinin olmadığı təsəvvürü yaranıb. Cünki bütün bu səyələr Minsk Qrupu həmsədrlərindən köklənib. Onların bəyanatları vəziyyəti əks etdirir, vəziyyətə təsir edir və dəyişdirir. Ancaq Azərbaycan tərəfindən sərt bəyanatı da-ha qısqanlıqla qəbul olunur ki, guya sülh prosesini pozur. Əslində İlham Əliyevin bəyanatı dəha yumşaqdır. Cünki ortada Azərbaycanca yeni cəbhe açmaq niyyəti olan Sərkisiyanın, həmçinin erməni müdafiə nazi-rinin kəskin bəyanatı var. Onlar açıq şəkildə bəyan edib ki, biz önləyiçi zərbələr vurmağı hazırlırıq".

E.Mehdiyev deyir ki, bu, presidenti olmayan haldır: "İlham Əliyev, XİN başçısı həmsədrleri divara direyib bu suala cavab istəməlidir ki, Sərkisiyan və onun müdafiə nazirinin bəyanatına cavab versinlər. Həmsədrlerin gözündə Ermenistan

"sülh tərefdarı"dırsa, onda Sərkisiyanın bəyanatına cavab ver-sinlər. Vəsiyəçilik missiyasının 23 illik tarixində ən görünməyən hal iddi ki, onlar bir-birəlli bəyanat verdilərlər". Bəs Moskva münaqişəni yenidən alovlandırmağa maraqlıdır? E.Mehdiyev bu-nu güman etmir: "Azərbaycanla Rusiya faktorunu çox işiridir. Düşünürəm ki, böyük mühərabə gözləniləndir. Sadəcə, bu cür bəyanatlarla Azərbaycan tərəfini qorxutmaq istəyirlər".

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Qərbdən Qarabağ məsələsinin həllində ciddi irəliliyə gözləmir: "NATO-nun baş katibi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah yardım göstərmək məsələsi bərədə özləri qərar verə bilər. Bu bəyanata, neca deyərlər, "bişmiş toyluğun güləməyi gelir". Əger Ukraynanın təcavüzüne reaksiya belədirse, onda şübhə etməyək ki, Qarabağla bağlı hələlik heç bir dəstək olmayaçaq". V.Quluzadə cəbhədə vəziyyətin ciddi şəkildə dəyişəcəyini, yaxud Ermənistənən dənisiqlərlə bağlı fərqli kurs götürəcəyini də güman etmir: "Cünki dənisiqlərin taleyi ermənilərdən asılı deyil. Rusiya nə qərar verə, o, olacaq. Rusiya isə hele ki Qarabağ məsələsində Qərbe heç bir güzəşt etmək niyyətində deyil. Qarabağ məsələsində Qərbe heç Rusyanın məğlubiyyətdən asılıdır. Cünki bütün separatçılar Rusiya tərəfindən idarə olunur. Bu məsələdə Amerikanın mövqeyi olduqca önemlidir. Amma Amerika da praqmatik dövlətdir".

Həmsədrlerin prezidentlər və XİN başçıları səviyyəsində növbəti görüşlərin keçirilməsinə cəhd göstərməsine gəldikdə, H.Hacızadə bunları bildirdi: "Prezident səviyyəsində görüş haqda bir söz deyə bilmərəm, buna Prezident Administrasiyası rəsmiləri səviyyəsində cavab verilə bilər. Amma xarici işlər nazirlarının görüşünün keçirilməsi ilə bağlı məsələ hələlik gündəmdə deyil".

□ E.PAŞASOV

İkinci "WikiLeaks" "bombası partladı"

Işte de dünyının en büyük ikinci bankındaki gizli hesablar internete sızdı. Aralarından azərbaycanlı müştərilərin da olduğu bir çox ölkənin İsvərədəki HSBC bankına aid gizli məlumatlar "Swissleaks" adı ilə internet saytından yayılıb. Söhbət döndən 203 ölkəsindən olan 106,000 müştərinin 100 milyard dollarlaq sərvətindən gedir. "Swissleaks" ümumilikdə Avropanın 140 KIV-lərində çalışan 40 jurnalistin birgə eməyi-nin noticəsidir.

Bu "sizinti" beynəlxalq maliyyə tarixinin en qalmaqlı hadisəsi hesab edilir. Mümkündür ki, bu gizli hesabların yayılması məşhur "WikiLeaks" saytinın yaratdığı qalmaqlı təkrarlaşan...

Gizli məlumatların gün işığında çıxmazı ilə HSBC bankının firildaçılara, terrorçular ve quldurlara yardım etdiyi və ümumi dəri 120 milyard dollarlaq ölçülən çırkı püllərin yuvalması əməliyyatı heyata keçirdiyi ortaya çıxıb. Bankın vergi və qacaqmalçılıq işlərinə yardım etdiyi şəxslər arasında dünya miqyasında tanınan cinayətkarlar, korrupsiyada ittiham olunan siyasetçilər və iş adamları, eyni zamanda dünya siyasetçiləri, aktrisalar, idmançılar da yer alır.

Ən maraqlı adlar sırasında isə İnterpolun en çox axtarılanlar siyahısında düşən məşhur almaz qacaqcısı Moze Vitor Konek və Kenneth Lee Akselrodun da bu bankda hesablarının olmasıdır. 2006-ci il qədər isə bankda Üsəmə bin Ladeni maliyyələşdirən Səudiyyə Ərebistanı biznesmeninin hesabı olub.

Sizdirilan məlumatlar arasında həmçinin məşhur futbolçu Diego Forlan, Formula 1-in əfsanəsi Mixael Sumaker, İordaniya kralı 2-ci Abdulla, məşhur model MacPherson kimi tanınmış şəxslərin adları var.

Azərbaycan bu ölkələr arasında 167-ci yerdə sıralanıb və 21 nəfər müştərinin ümumi bank hesabı təxminən 3,8 milyon dollar təşkil edib. Həmin şəxslər arasında en çox pul hesabı isə 1,6 milyon dollara sahib müştəridir. 1994-2006-ci illər ərzində Azərbaycandan olan 16 müştəri bankda 17 he-



Azərbaycan varlıklarının bank hesabları ələ keçdi: 3,8 milyon

"Swissleaks" sayti aralarında azərbaycanlı müştərilərin da olduğu İsvərə bankına aid gizli məlumatları yaydı; HSBC-də saxlanılan 1,6 milyon dollar kimindir?; mümkündür ki, iqtidardakı bəzi məmurların təkcə var-dövləti yox, öz taleyi də sual altına düşsün...

sab açıb. Bu hesablarda cəmi 3,8 milyon dollar pul var.

Müştərilərdən birinin hesabında 1,6 milyon dollar pul yerləşdirilib və o, Azərbaycandan banka en yüksək məbleğdə pul qoyan müştəridir.

Bankda açılan hesabların eksəriyyəti 1998-ci ildən sonra təsadüf edir, hazırda 12 bank hesabi aktivdir.

Qeyd edək ki, Türkiyədən yatırılan püllərin məbləği isə 3,5 milyard dollardır. Ən varlı müştərinin hesabında 264 milyon dollar var.

Bəlli ki, azərbaycanlı olı-qarxlər öz püllərini bir neçə istiqamətdə yönəldirlərlər. İndi yədək varlı məmurlar daha çox kapitalının bir hissəsini ölkə iqtisadiyyatına yöneltməyə, digər hissəsini Bakı və Azərbaycanın başqa yerlərində, habelə bir sənəxçi banklarında saxlamağa üstünlük veriblər. Am-

ma 2008-2009-cu illərdə dün-yadakı böyük iqtisadi böhran Azərbaycan məmurlarını hətta transmilli şirkətlərə yarlıqları investisiyani "vurdur" və onlar ciddi maliyyə ziyanı gördürələr. Məhz bundan sonra daha çox məmər paralarını banklarda "yatırımaq" qərar verdilər. Bu, biznes maraqları baxımından olverişsiz olsa da, daha təhlükəsiz seçim idi.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin hələ 2013-cü ildə hökumət üzvlərinin xərisdə bank hesabları və ya qiymətli kağızlarının olmasına qadağan edən qanun imzalayıb. Bu qadağə Rusiya hökumət nümayəndələrinin həyat yoldaşları və yetkinlik yaşına çatmamış övladlarına da şamil edilir. Newsru.com sayt xəbər verir ki, "Swissleaks" açıqladığı siyahi Rusiyada tanınmış xeyli isimlər var. Maraqlıdır ki, bank hesabları haqqda məlumat 2006-2007-ci illəri əhatə edir. Onların sırasında "Qazprom" un

vətəndaşlar üçün tətbiq edir.

Məlumdur ki, Azərbaycanda xərisi banklarda hesab açdırınlar maliyyə imkanları yaxşı olanlar, yəni hakimiyətə yaxın olanlar və ya iqtidardan yüksək vezifə tutanlarıdır. Bu gizli məlumatların üzə çıxmasi ilk növbədə həmin adamların bundan sonrakı taleyini ciddi sual altına qoyur. Onların adı açıqlandıqdan sonra iqtidár daxilində ciddi bir qaynama olacaq şübhəsizdir. Çünki bu püllər necə qazanılmasından asılı olmayıraq, ilk növbədə ictimaiyyətde ciddi narazılıq doğuracaq. Bu bank hesabları hansısa məmərun adı (və ya tanınmış qohumunun) ilə açılıbsa, xalq bu püllər oğurluq hesab edəcək. Ən esası bu kimi gizli bank hesabları adətən iqtidardan da gizlədir. İndi bu gizli hesabların əle keçməsi ilə mümkündür ki, bəzi məmurların təkcə var-dövləti yox, öz taleyi də sual altına düşsün.

□ Xəber xidməti

Debaltsevo etrafında qanlı döyüslər

Separatçılar şəhəri mühəsirəyə almağa çalışır

Donetsk vilayətinin Debaltsevo şəhəri etrafında Ukrayna qoşunları ilə separatçılar arasında qanlı döyüslər davam edir. APA-nın xəberinə görə, separatçılardan liderlərindən biri olan Eduard Basurin şəhəri Ukrayna ordusunun nəzarətində olan digər zona (Artyomovsk) ilə əlaqələndirən yeganə avtomobil yolunu ələ keçirdiklərini bildirib: "Debaltsevoda mühəsirəyə alınan Ukrayna hərbi qruplaşmasının hərbi texnika və döyük sursatı ilə təmin edildiyi bu strateji yol artıq tam bağlanmış və mühəsirə həlqəsi rəsmən qapanıb".



Lakin Ukrayna tərəfi bu xələdi təqib edib. "Donbass" ba-

çenko özünün facebook səhifəsində separatçılardan Debaltsevədəki "həyat yolu"nu bağla bil-mədiklərini söyleyib: "Ukrayna Silahlı Qüvvələrinin bölmələri və "Donbass" batalyonunun diversiya əleyhinə qrupu tərefindən düşmənin irəlləməye nail olmuş qüvvələrinin təmizlənməsi həyata keçirilib. Debaltsevo-Artjomovsk həyat yolu qapatsıq cəhdə iflasa uğrayıb. Düşmənin yeni qüvvələrinin hücumu ehtimalı ilə əlaqədar biz tərəfdən əlavə qüvvələr cəlb olunub. Döyük gedir".

Ukrayna Antiterror Qarargahı da Debaltsevo-Artjomovsk yolunun kəsildiyi barədə xəberləri təkib edərək düşmənin xeyli hərbi texnikası və canlı qüvvəsinin məhv edildiyini açıqlayıb.

sabiq müavin Vyaçeslav Şeremetevin, "Roskosmos"un idarə rəisi Aleksandr Dektyarovun xanımının, "Rosneftin" sabiq prezidenti Sergey Boqdaçikovun adı da var.

Azərbaycan Milli Məclisi bu ilin iyundunda "Banklar haqqında" qanun layihəsinə elave və dəyişikliklər edib. "Banklar haqqında" Qanunun Bank sirri adlanan maddəsinə elave edilib. Həmin maddəyə əsasən, Azərbaycan məmurları (və ya səda vətəndaş) xərisi banka pul yatırırsa bu halda mütləq Azərbaycanın dövlət orqanları bu barədə məlumatlandırılmalı, məbləğə uyğun vergiye cəlb edilməlidir. Bu qanunu ABŞ hökuməti də xərisdə bank hesabı olan

Ədalətin sifarişi



Xəlid KAZIMLI

Deyirlər, Aslan Aslanovu "vurmaq" üçün qəzetləre, saytlara sifariş verilib. Bunu deyən şəxslər adı adamlar deyil, deputatlardır, məmurlardır. Bu, ölkədə belədir, bir haqq söz deyirsənsə, hansısa aktual mövzuda yazırsansa, gerek "filan qüvvəyə işləyir", "filan yerden sifariş alıb" ittihadına hazır olasın.

Hetta müəyyən mövzunu cəncəlli sayaraq, yazırı-sansa, yenə də ittihad edəcəklər: "Pul alıblar, ona görə yazmırlar".

Ona görə də artıq bele iddia və ittihadları ciddiye almaq mümkün deyil. Fəqət Aslan Aslanovun "sifarişlə vurulmaşını" iddia edənlər çox ciddidirlər - özləri sifariş almış kimi.

İndi baxaq görək, sabiq İH başçısı (sonradan nazir müavini) haqda bu sifariş kim verə bilər?

Bu sifariş müxalifət düşərgəsindən ola bilərmi? Prinsipce, ola bilər. Zamanında Aslan Aslanov dinc insanlara ya-naşı, yerli müxalifətçiləri də daimi təqib-təzyiq altında saxlayıb, hamısına cürbəcür pisliklər edib.

Bununla belə, onlar üçün artıq sabiq İH başçısı onsu da "vurulmuş" adamdır, Aslanov olmasın, Şirbalayev olsun, ölkədə avtoritar idarəetmə üsulu bərqrərdəsa, İH başçısının şəxsiyyətinin onəmi yoxdur.

Belkə Aslanov barədə sifarişli olıqarx, odioz nazırlardən biri verib? Güc nazırları ola bilərmi?

Əlbəttə, ola bilər. Ancaq əger onlar güc naziridirsə, əllerində kimise tutmaq, mühakimə etmək üçün az qala hüdüdusz səlahiyyətlər varsa, torba tikməyi də yaxşı təşkil etdi bilirlər, daha mediada tozanaq qopartmalarına ehtiyac yoxdur. İstədikləri vaxt səssiz-səmirsiz şəkildə, onsu da xırtdəyə qədər zibilin içinde olan sabiq İH başçısını içəri çəkə bilərlər.

Böyük onlara ictimai rəyi hazırlanırlar? Amma Aslan Aslanov ictimai rəyde çox da müsbət reputasiyaya malik deyil ki, onun ictimai dayağına sarsıtmak üçün mətbuatda "artille-riya hazırlığı" aparsın.

Beləliklə, əger deputatların dediyi kimidirsə, Aslanov doğrudan sifarişlə "vurulur"sa və bunu hakimiyət komandası daxilində hansıa qrup və ya kimlərə edirəsə, demək, həmin müdafiəçi deputatlar başqa bir qrupda yer alırlar və öz komanda yoldaşlarına qarşı çıxırlar. Bəs onlar bunu edərlərmi? Əsla.

Böyük ehtimalla Aslanovun müdafiəçiləri ortada heç bir sifarişin olmadığını özləri də bilirlər və sabiq İH başçısının müdafiəsini bu cür, onu təzyiqə meruz qalmış kimi göstərərək qurmaq isteyirlər.

Ölkədə sifarişlə "hücum edən", "müdafıə quran" media qurumlarının Aslanovun tərəfində durması da xoruzun quyruğunu göstərir. Əger Aslanovu "vurma" sifariş verən ol-sayıdı, kampaniyaya birinci məhz həmin "hücumə hazır" media qurumlarını cəlb edərdilər və əmin olun ki, onlar Aslanovun daşını daş üstə buraxmazdilar.

Bir sözü, mənmişlə yanaşanda aydın olur ki, ortada sifariş varsa da, sosial sifarişdir, haqq-ədaletin sifarişidir. Bu, eله bir mövzudur ki, bundan yazmamaq mümkün deyil. Bu mövzuda yazmamaq üçün kimlərinə aldığı pul-para isə irin-qandır.

Söhbət namus cinayətindən gedir. Məsələnin erotik-merotik tərəfi də sifira bərabərdir. 11-12 il önce bir hadisə olub keçib, ancaq onun hazırda açılmaqdə olan detalları adamı əşəndirir.

Məsələn, Lamiyənin anası Kifayət Quliyevanın qəzeti-mizə verdiyi müsahibədə belə bir ifadə var: "Bizi bu hadisəyə görə polisə aparıblar ki, Ruslanın onlarla münasibəti olub keçib, ancaq onun hazırda açılmaqdə olan detalları adamı əşəndirir.

Məsələn, Lamiyənin anası Kifayət Quliyevanın qəzeti-mizə verdiyi müsahibədə belə bir ifadə var: "Bizi bu hadisəyə görə polisə aparıblar ki, Ruslanın onlarla münasibəti olub keçib, ancaq onun hazırda açılmaqdə olan detalları adamı əşəndirir.

İndi siz o situasiyanı təsəvvür edin: 100-e yaxın qızı və valideynini polisə aparıblar ki, Ruslanın onlarla münasibəti olub. Buradan o nəticə çıxır ki, bir gənc öz qısa ömründə bu cür şahzadə həyat terzi keçirmiş.

Her şeyi bir kənara buraxmaq lazımdır - usağın atasının kimliyinin de heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ günahsız insanlara ağlagelməz iztrablar çəkdirməsidir. Zərərəkən şəxs, qətle yetirilən oğlanın qisas hissi ilə aliş-yanan atası bu işgəncə və iztrabları insanlara Azərbaycan dövlətinin adından yaşadıb.

Əger o, nikahdanın hamiləlik olayı olmasayı, bütün bu məsəqqət və haqsızlıqlar yalnız bir qrup insanın yad-daşında qalacaqdı.

Buna cavab verilməsi lazımdır. Yoxsa nə sifariş, nə tapşırıq?



Bir şair gərəkdir bu siyasetə...

Hüseyinbala SƏLİMOV

Həminin səndən təhlil, ciddi bir analitika gözlədiyi məqamda sən də gəlib lirikaya qapılonda adamlar bir az çəşir.. Çaşır deyəndə ki, eledəri olur ki, hər şeyi yalnız lirika üstündə qəbul edə bilirlər, axı biz bir qədər şair, bir qədər də aşiq xalqıq... Belələri ilə ünsiyyət bir o qədər də çətin deyil -nidannan, üç nöqtənin və digər vurğu işarələrinin köməyi ilə bir təhər canını qurtarırsan...

Eledəri də olur ki, dünyani hissiyatla dərk etməyin tərəfdarı olanlardan - sensualistlərdən fərqli olaraq idraka, soyuq təhlilə üstünlük verirlər. Nə etmək olar?..

Yazı da yazılında sadəcə, yazı kimi yazılır, kimi oxuyub "əhsən!" deyir, kimi də elə ikinci cümləsinə çatmamış ya kompüterin düyməsini basır, ya da vərəqi çevirir...
Bu girişlə biz də vərəqi çeviridik. Göylərdən yerə endik. Beləliklə, məndən təhlil, siyaset gözləyən oxucu, bizim telekanallardakı sosial proqramlar, şou və əyləncə verilişləri elə siyaset deyilmə?..

Məndən siyaset, təhlil və analitika gözləyən oxucu, Qarabağın neçə illərdir ki, bızsız qalmış çölləri, düzləri və dağları siyaset deyilmə? Oralarda bitən, amma bizim dərə bilmədiyimiz, qoxusunu-ətrini ciyərlərimizə çəkə bilmədiyimiz çıçəklər siyaset deyilmə?

Məndən siyaset gözləyən oxucu, 50 yaşlı kişinin anasından şikayət etməsi, ananın isə öz körpəsindən imtina etməsi böyük bir dərd, həm də siyaset deyilmə?
Siz siyaset istəyirsiz. Çevrənizə, ətrafinizə baxın, bir şey görürsünüz mü? Bu özü elə siyaset deyilmə?
"Xalqımız dözümlüdür, siyasetə-filana maraq göstərməz!" deyib ölkəni sağdan-sola, soldan-sağ "fırladınlar"ın əməlləri siyaset deyilmə?.. Nədir o siyaset ki, siz onu görmüsəniz və məndən umursunuz?..

Axi mən də sizlərdən biriyəm, dəmir deyiləm, daş deyiləm, torpaq deyiləm, vallah-billah, sizlərdən biriyəm, ət-dən-qandan olan bir Allah bəndəsəyiymə...

Mən sizə necə siyasetdən dənişəm ki, ürəyimin hər bir mədəcəyində, hər bir guşəsində və beynimin hər yarımkürəsində bir senzor oturub? Mən necə siyasi söhbət edim ki, buna yasaq var, qadağa var?

Məndən təhlil, siyaset və analitika gözləyən dost, hakimiyət bir tərəfə müxalifət partiyalarında baş verənlər siyaset deyilmə? Sıralarımızın seyrediyi bir vaxt adamları ağına-bozuna baxmadan onların sonuncu pənah yerindən-öz partiyalarından qovmaq siyaset deyilmə?..

Bu ölkədə hər şey, hətta qaynadıb-süzüb içdiyimiz su, güclə tapdıgımız bir parça çörək, avara-avara dolandığımız şəhər və bu yaziq məməkət siyaset və təhlil deyilmə?..
Yazının əvvəlində dedim ki, bir şair gərəkdir bu siyasetə... Ona görə ki, siyaset adamları şairləri çətin başa düşür, yalnız başa düşəndə dar ağacına göndərilər, amma o ana qədər yazış-pozmaq olur...

İnanmazsınız, bəlkə mənim ən acığım gələn söz də elə siyasetdər. Sən demə, tək mən belə deyilməmiş - Uinston Çerçill kimi bir siyaset nəhəngi ona siyasetçi deyəndə acığı tutmuş, özünü ictimai xadim adlandırmış. Amma 20-ci əsrin iki-üç siyasetçisindən biri olub...

Əger mən Mixail Bulqakovun "It ürəyi" kimi bir əsər yaza bilsədim, bəlkə də bu "siyasi" yazılar məni bu qədər sixməzdə...

Belə bir əsər yazış ömürlük qələmi bir tərəfə tullamaq olardı... Bu gün bir çox mətləblərə baxanda adəmin yadına Bulqakovun Şərifov düşür...

Bunun özü elə siyaset deyilmə?.. Mənə desəydilər ki, vəziyyətini bir cümlə ilə ifadə et, düşümədən "yorgunluq" deyərdim...

Bəli, mən yorulmuşam, bu ölkənin küləklərindən, küləklərinin elindən əyri bitən ağaclarından, elə ağacları kimi də əyiləşmiş insanlarından bezmişəm...

Amma bizim gedəsi yerimiz də yox... Bax, bunun özü elə siyaset deyilmə- nə birdəflik hər şeyə tüpürüb kənarə çəkilə bilirsən, nə də ki, "mənim ölkəm!" deyib bağırına baxa bilirsən...

İnanmazsınız, hakimiyətdə baş verənlər məni heç vaxt dilxor etmir. Ona görə ki, mən onlardan heç nə ummuram, heç nə gözləmirəm və belə hesab edirəm ki, o adamların işi-güçü, vəzifəsi-missiyası elə bizim həyatımıza çətinləşdirmək, bizi tamam bezdirməkdir...

Məni özümüzküllerin hərəkətləri dilxor edir. Və mən bunlar haqda ürəyim istədiyi kimi açıq yaza bilmirəm. Bu-nun özü siyaset deyilmə?..

Qarabağ döyüşüsü, "Boz qurd batalyonunun komandiri" Nurəddin Xocanın milli qəhrəmanlarla bağlı mətbuatı verdiyi açıqlama yenidən gündəmə gəlib. Onun fikirlərinə tərəf çıxanlar da var, amma əksəriyyət Nurəddin Xocanı "milli satqın", "vətən xəzinə" adlandırır.

Qarabağ döyüşüsünün üzün müddətdir ki, davam edən əsas mübahisə doğuran fikri isə budur: "Baş kəsmək qəhrəmanlıq deyil. Ümumiyyətlə, son vaxtlar qəhrəmanlıq yaman dəbdədir. Mən Ramil Səfərovu qəhrəman sayıram. Əslində heç Mübariz İbrahimov da qəhrəman deyil. Çünkü nizamnaməni pozub, hərbi hissəni təhlükə altına qoyub".

Qarabağ döyüşüsünün dildən bu sözləri eşitmək təccüb və təəssüf doğurmaya bilməz. Onun fikirlərindən belə çıxır ki, qəhrəmanlıq etmək üçün kimdənse icazə və tapşırıq almaq lazımdır.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Qarabağ döyüşüsünün mövqeyinə keşkin reaksiya verdi. QAT sədri bu cür fikirlərin yolverilməz olduğunu bildirdi: "Ramil Səfərov və Mübariz İbrahimov çağdaş tariximiz qəhrəmanlarıdır. Eyni zamanda yaxın keçmişə aid qəhrəmanlar barədə də bu cür fikirlər səsləndirilir. Kimlərə öz subyektiv fikirlərini qabartmağa çalışırlar. Hesab edirəm ki, bu yolverilməzdir. Xalqın süzgəcindən keçən bir fikir var. Babek, Şah İsmayılla bağlı fikirlər formalılaşdır. Xalqın Mübariz İbrahimov və Ramil Səfərova münasibəti bütövlükde müsbətdir. Geniş anlamda xalqımız bu şəxsləri qəhrəman hesab edir. O demək

Qarabağ döyüşüsünün igidlikə bağlı fikirləri etiraz doğurdu

Akif Nağı: "Nurəddin Xocanın Ramil Səfərov və Mübariz İbrahimov haqda söylədikləri yolverilməzdər..."



Nurəddin Xoca

deyil ki, ideallaşdırırlar. Bu ümidi bir fikirdir. Amma deyə bilmərik ki, kimlərə fərdi fikrə sahib ola bilməzler. Fərqli düşünən insanlar ola bilər. Bu şəxslərin iki çıxış yolu var: ya ümumi fikrə uyğunlaşmalı, ya da mövqelərini qələblerində saxlamalıdır. Fikirlərini ortaya çıxarıb, fərqli görünməye çalışmayı heç bir mənəsi yoxdur. Məqsəd gündəmə fərqli fikirlərə gəlməkdir. Qişqırıb-bağırmağın mənəsi yoxdur. Bizim insanların bəziləri təessüf ki, gündəmə gəlmək

üçün hansısa qəhrəmanı yandırmaqla məşguldurlar. Yanlış bir mövqedir. Onlara məsləhət görərdim ki, fikirlərini özlərində saxlaşınlar".

QAT sədri belə fikirləri səsləndirən insanların məqsədlərindən də dənişdi: "Başqa fikirlər demək çətindir. Hansısa mərkəzə bağlı olmalarını, sifariş yerinə yetirmələrini deyə bilmerəm. Bu bayağı bir yanaşma olardı. Hesab edirəm ki, bu insanlar gündəmə gəlmək üçün bu cür fikirlərə istifadə edirlər. Ancaq on-



Şirvan sakini müdafisi nazirindən kömək istəyir

"Xahiş edirəm məni ağıbırçək əsgər nənəsi kimi qəbul edin..."

Sirvan şəhər sakını Nazilə Yolçuyeva redaksiyamıza müraciət edib. O, qəzətimiz vasitəsilə müdafisi naziri Zakir Həsənovdan kömək istəyir.

Müraciətdə deyilir: "Nəvəm - 1996-ci il təvəllüdü Qułuzadə Elşad Elşən oğlu yeniçə herbi xidmətə gedib. Elşədin anası, yeni qızım 2011-ci ilde vəfat edib. 15 yaşında anasını itirən nəvəm qızımın yeganə yadigarındır. Elşədin atası işləmir və uşaq mənim və babasının himayəsində yaşayır. Mən və babası pensiya alıb dolanıq. Elşədin yanına əsgərlik etdiyi Gəncə şəhərinə 2 dəfə gedib gəlmışik. Axırıncı dəfə nəvəmin yanından gəldən sonra inanın ki, gecələr gözümə yuxu getmir. Günüm ancaq ağlamaqla keçir. Elşəddan çox nigaranam və çox da narahatlığım var. Elə bilməyin ki, herbi hissəden narahiyam. Əsla belə deyil. Sağ olun ki, əsgərlərə doğma balanız kimi yüksək diqqət-qayğı göstərirsiniz. Xahiş edirəm məni ağıbırçək əsgər nənəsi kimi qəbul edin. Nəvəmdən olan nigarançılığımı diqqətinizə çatdırırıñ və köməkliyinizi esirgəməyin. Mətbuat vasitəsilə sizə narahatlığının səbəbini açıqlama istəmərem. Lütfən məni qəbul edin və orada xahişimi çatdırırıñ".

□ EMİL

Müxalifə partiyası prezidentin qərarını dəstəklədi

Hakimiyətə ciddi təhlükəsizlik addımları atmaq çağırışı edildi



yasətinə qarşı səylərini birləşdirməye, onun imperialist və təcavüzkar planlarının qarşısını almaq üçün daha ciddi addımlar atmağa çağırılır.

Xəbərdə dəha sonra deyilir ki, İdarə Heyəti bir sira dövlət orqanlarında ixtisarların aparılması, paralel nazirlər və komitələrin vahid strukturlarda birləşdirilməsi, dövlət aparatının sadələşdirilməsi ilə bağlı hakimiyətin keçidiyi islahatları müsbət dəyərləndirir. Bu ixtisarların eyni ehtiyaçın duyulduğu başqa dövlət orqanlarında da aparmasının vacibliyini diqqətə çatdırır.

ADP rəhbərliyi ölkəmizdə keçiriləcək birinci Avropa Yay Oyunlarının ölkəmiz üçün əhə-

miyyətini, bu cür beynəlxalq tədbirlərin ölkəmizin dünyada tanınmasına verə biliçəyi töhfəni nəzərə alaraq hakimiyəti bu tədbirin keçirilməsində qarşıya çıxa biləcək maneələri aradan qaldırmağa, ciddi təhlükəsizlik addımları atmağa, ölkədə daxili sabitliyin və vətəndaş həmrəyliyinin təmin edilməsi üçün demokratik islahatlar keçirməyə, insan haqlarının qorunması, vətəndaş azadlıqlarının təmin edilməsi, söz, mətbuat, sərbəst topluşma azadlıqlarının təmin edilməsi istiqamətinə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməye səsləyir.

□ E.SEYİDAĞA



Ermənistan-Azərbaycan,
Dağılıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Münhəndən bir neçə gün çəkən 51-ci Beynəlxalq Təhlükəsizlik Konfransı başa çatdı. Konfransda Dağılıq Qarabağ probleminə də bu və ya digər dərəcədə diqqət ayrıldı. Bir sırə ikitərəfli və çoxtərəfli görüşlər zamanı Azərbaycanın işğal altındakı əraziləri mövzusunu müxtəlif formatlarda diqqət mərkəzinə getirildi, müzakirə predmeti oldu.

Konfransın işinə qatılan Azərbaycan prezidenti İlham Əliyevin tədbir çərçivəsində keçirdiyi görüşlərdə aparıcı məsələlərdən biri məhz Qarabağ problemi idi. Bundan əlavə, ATƏT-in hazırkı sədri İviç Daçiç Minsk Qrupunun həmsədrleri ilə görüşdü.

ATƏT-in baş katibi Lamberto Zanyer və təşkilatın Qarabağ məsəlesi üzrə xüsusi nümayəndəsi Anjey Kasprishkin də qatıldığı görüşdə birgə bəyanat qəbul edildi, təmas xəttində son vaxtlar gərginliyin təhlükəli həddə artmasına dolayı narahatlıq ifadə olundu. Danışıqlar prosesinin sürətləndirilməsinin vacibliyini vurgulandı.

Təbi ki, yeni çağırışların da hamisi növbətçi xarakterlidir və hər hansı real, pozitiv təsir malik ola bilmez. Çünkü 20 ildən çoxdur ki, belə bəyanatlar səslənir, ancaq ixtilafın həllində birə santimetr də irəliliyiş baş verməyib. Bunun əsas səbəbini İlham Əliyev Münhəndəkən görüşlər və müzakirələr zamanı bir daha, aydın şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

Cıxışdan bəzi fragmentləri yada salmaq kifayətdir ki, Azərbaycan tərefinən ədalətli sülhə bağlı gözənlərinin niyə görə daşa dirəndiyini anlaysan.

Ölkə başçısı bu xüsusda deyib: "Ukraynadakı faciəvi vəziyyət uzun illərdir davam edən və həlli uzanan digər münaqişələrə də diqqəti yönəldir. Bizim timsalımızda Ermənistən və Azərbaycan arasında münaqişənin 20 ildən çox tarixi var. Bu münaqişə hətta Sovet İttifaqı dağılmışdan əvvəl başlayıb və dağılidan sonra daha da kəskinleşib. Konflikt Azərbaycanın beynəlxalq səviyyədə tənmiş ərazilərinin işgalini ilə nəticələnib... Ərazilərimizin 20 faizi işğal altındadır, Azərbaycanın tarixi hissəsi olan Dağılıq Qarabağ zəbt edilib, Dağılıq Qarabağdan bütün azərbaycanlılar zorla çıxarılib."

700 min nəfər əhalinin yaşıdığı 7 ətraf rayon da Ermənistən işğali altındadır. Zəbt olunmuş ərazilərdə hər şey məhv edilib və biz hər hansı nəticə əldə etmədən 20 ildən çoxdur ki, danışıqlar aparırıq. ATƏT bu məsələ ilə məşğul olur. ATƏT-in bu münaqişənin həlli ilə məşğul olan, BMT Təhlükəsizlik Şurasının üç dəmi üzvü - Rusiya, Fransa və ABŞ-in həmsədrlik etdiyi



"Münhəndən dünyaya car cəkilən Qarabağ həqiqətləri"

"Azərbaycanla Ermənistən arasında konflikt vaxtında həll olunsayıdı, Ukrayna böhranı da olmazdı"; Qarabağ və Krim simmetrik konfliktlər olsa da ərazi bütövlüyüümüz Ukrayna qədər dönyanın gündəliyində deyil, çünki..." Alman Bundestaqının üzvü Qərbin ikili standartlarına qarşı çıxdı...



Prezident: "Qarabağa dair BMT-nin 4 qətnaməsi var. Onların yerinə yetirilməməsi onu göstərir ki, bu qətnamələri qəbul edən ölkələr öz qərarlarına hörmət eləmir..."

Doğrudan da vəsitəçi dövlətlər, amerikalı səfirler və ATƏT-in Minsk Qrupu həmsədrleri, ATƏT sədri əger həqiqətən də qoşunların təmas xəttində, Ermənistən-Azərbaycan sərhədində artan gərginlikdən, insan tələfatından ciddi və səmimi şəkildə narahatıldırsa, bunu önleməyin bircə etibarlı yolu var: işgalçı ilə işğala məruz qalan tərəfi eyniləşdirən mənasız bəyanatlara, çağırışlara son verib işgalçı Erməni-

tana təzyiqlər göstərmək, onu Azərbaycan torpaqlarından çıxmaga vədərək. Gerçəkdə də erməni hərbçisi Ağdamda, Füzulidə, digər işğal altındakı Azərbaycan torpaqlarında nə itirib, görəsen?

Azərbaycan prezidentinə görə, bu xüsusda Ukrayna böhranının dərslərini diqqətlə öyrənmək vacibdir: "Əgər Azərbaycanla Ermənistən arasında konflikt hellini tapşayıd, yəqin ki, Ukrayna böhranı da olmazdı. Çünkü Qara-

sanksiyalar mexanizminin hərəkətə getirildiyini gördüyü müz vaxtda sual ortaya çıxır: niye Ermənistənə qarşı sanksiyalar tətbiq edilmir? Axi onlar da eyni şeyi ediblər. Nədən onlara qarşı sanksiya yoxdur? Ola bilsin ona görə ki, onların dünyada Ermənistən bütün potensial adekvat addımlardan qoruyan çox güclü diasporu var. Beynəlxalq birliyin ikili standart siyaseti tətbiq olunmadığı anda Dağılıq Qarabağ konflikti çox qısa zamanda həllini tapacaq".

Bu arada ABŞ-in Ermənistənə yeni təyin olunmuş səfiri Riçard Maylz da Ermə-

bağ və Krim sənərləri, ərazi bütövlüğünün pozulması, nəticələr eynidir - işğal və separatlılıq. Bunlar güzgüdəki kim mi oxşardılar. Bu səbəbdən biz şübhəsiz ki, eyni münasibəti beynəlxalq birlidən, aparıcı dövlətlərdən özümüzə qarşı gözləyirik. Üstəlik, postsovət məkanında başqa konfliktlərdən fərqli olaraq BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 qətnamesi var. Və onların yerinə yetirilməməsi onu göstərir ki, bu qətnamələri qəbul edən ölkələr öz qərarlarına hörmət eləmirler..."

Münhəndəkən zamanı Almaniya Bundestaqının deputati Filipp Misfelder Azərbaycan prezidentinə belə bir haqlı sual ünvanlaşdı: "Hesab edirsiniz ki, Ukrayna konfliktində Rusiyaya sanksiyaların bütün mexanizmləri işe salındığı halda, Ermənistənə sanksiyaların tətbiq edilməməsi faktı ikili standartların nəticəsidir?"

Cavab: "Əlbəttə ki, Azərbaycanla Ermənistən arasında münaqişənin ləp əvvəldindən biz ikili standart siyaseti ilə üzləşmişik. Azərbaycan BMT Baş Məclisində Ukraynanın ərazi bütövlüğünü dəstekləyib. Ermənistən isə Şimali Koreya, Sudan, Venesuela, Nikaraqua - bu kimi bəzi dövlətlərlə birgə Ukraynanın ərazi bütövlüğünə səs verib. Ikili standartlar artıq reallıqdır. Xüsusən də indi - bütün

Ancaq Münhəndən dünyaya car cəkilən Qarabağ həqiqətləri bir daha çilpaqlığı ilə or-taya qoydu ki, işgalçı Ermənistən barmaqla göstərilməyince, onunla işgalçı kimi davranışınca, Rusiya kimi ona sanksiyalar tətbiq olmamışınca Qarabağ danışıqları dalandan çıxmayacaq. Demək, cəbhə xəttində itkilər da azalmayaçaq və yeni müharibə riskləri yüksək olaraq qalacaq.

Deputat Eldar İbrahimovun Milli Məclisdə yol polisləri ilə bağlı etdiyi son çıxışın eks-sədasi hələ çəkilməyib. E.İbrahimov "Yeni Müsavat" a verdiyi son müsahibəsində öz fikirlərini əsaslandırmağa çalışmışdı. Sitati: "Serjantlardan soruşun ki, Milli Məclisin maşınlarının nömrəsi haradan başlayır, harada qurtarır. Prezident Aparatının nömrələri haradan başlayır, harada qurtarır. Məni maşına görə tanıyzınız. Mənim alnma yazılmayıb ki, Milli Məclisin deputatı Eldar İbrahimov. Maşın nömrəm 10 AA 409-dur. Siz bilməlisiniz ki, bu hansı orqanın maşınıdır."

Bilməlidirlər ki, bunu idarə edən deputatdır. Nəzakətli şəkildə deməlidir ki, keçin. Deyirlər ki, məsələ araşdırılub size deyiləcək. Bizim polislərdə bu mədəniyyət çatır. Mənənən çok gileyələr olub və başına gəlib. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmisəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənənən deyir ki, bu kitabçıdan hamida var da. Deyirəm, a kişi, bu kitabçıdan 125 deputatda var. Oxudun başa düşmədin? Bu "danə", - üzr istəyirəm, - haradan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır. Bunlara bir başa salın ki, deputat, presidente, baş nazir kimdir".

Millət vəkili həmkarlarından E.İbrahimovun bu dedikləri nə dərəcədə razi olub-olmadıqlarını soruştı. Eləcə də, yol polislərinə özlərinə qarşı hər hansı kobuduq, qanunsuzluq görübürləri?

Millət vəkili İqbal Ağazadə çox nadir hallarda özüne qarşı kobuduq müşahidə etdiyini bildirdi. Onun sözlərinə görə, bu da tanımaqlıdan, selahiyətlerini bilməməkdən irəli gəlir: "Amma bəzən selahiyətlerini bilerək də Eldar müəllimin təbirinə desək, özünü o şəkildə, o təribyədə, o ritorika da aparınlar olur. Təessüf ki,

Həmkarlarindan Eldar İbrahimovun dediklərinə reaksiya geldi

Fəzail Ağamalı: "Televizora baxmırlar, qəzet oxumurlar, bu səbəbdən də nəsə xoşagelməz hərəkətləri olur"



protokolu da tərtib edər. Düşünürsəm hənsi yanaşmalar ola bilər? Təsəvvür edin ki, parlamentdə müxalif 25-30 millət vəkili təmsil olunur və heç bir toxunulmuşlığı da yoxdur. Polis onlara adı davranış formallarından fərqli davranış nümayiş etdirirəmi? Onda o millət vəkili hörməti ne olar?"

Millət vəkili Fəzail Ağamalı isə ümumən Azərbaycan polisinin hərəkətlərindən, davrandından razı olduğunu bildirdi. **Müsahibimiz** özüne qarşı onlardan hər hansı etikasızlıq, hörmətsizlik görmədiyini dedi: "Əksinə, yolda gedəndə baxıclar, məni də görürərsə, hətta sürçü hansısa bir səbəbdən

yol hərəkəti qaydasını pozmuş olsa da, çox hörmət-izzətə münasibət bəsləyirler. Bütünlükdə daxili işler orqanı əməkdaşlarından hörmət görmüşüm. Bu, mənim birmənalı olaraq səmimi etirafımdır. Amma yol polisində, magistraldə olan bəzi polislərin görünür ki, gecəsi-gündüzi yollarda keçir. Televizora baxmırlar, qəzet oxumurlar, ona görə də tanımırlar. Bu səbəbdən də nəsə xoşagelməz hərəkətləri olur. Sonra da ona başa salırsan, üzr istəyir, çıxıb gedir".

Müsahibimiz bəzən yol polisinin müdaxiləsi, kobuduğu ilə qarşılaşdığını da bildirdi. Dedi ki, bu yaxınlarda Yevlax-Uçar arasında orta sürətlə getdikləri halda, yol polisi onlarına rəqəmli qabağına düşüb, aşağı sürətlə irəliyib: "Halbuki ora magistral, ikitərəfi yol idi. Orda aşağı sürət 90 idi, amma

"8-ci km bazarı"nın özəlləşdirilməsində şok maximasiyalar

"Səkkizinci kilometr" bazarmının özəlləşdirilməsi ilə bağlı müəmmalalar mətbuatın gündəmindən düşmür. Ekspertlər Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi bu hərəcadə bir sira qanun pozuntularına yol verdiyini qeyd edirlər. Belə ki, dövlət əmlakının səhmlərinin 100 faizinin bir şəxsə satılması, orada çalışan kollektivə səhmlərin 15 faizinin teklif edilməməsi, obyektin səhmlərinin bazar qiymətindən dəfələrlə aşağı dəyərləndirilməsi mətbuatda təqidlərə məruz qalıb.

"Yeni Müsavat" a açıqlama veren iqtisadçı ekspert Natiq Cəfərli də bildirdi ki, Azərbaycanda dövlət əmlakının real dəyrindən çox ucuz qiymətə yüksək rütbəli məməurlara və onlara yaxın şəxslərə satılması və sonradan daha bahə qiymətə satısha çıxarılması kimi hallara hər zaman rast gəlinib: "İndi "Səkkizinci kilometr" bazarmının özəlləşdirilməye çıxarılması qanuni baxımdan dövlət bütçəsinə kömək məqsədilə həyata keçirilir. Çünkü dövlət bütçə qəbul edilərkən hər il özəlləşdirilmədən müyyəyen miqdarda vəsaitin daxil olması da proqnozlaşdırıldı. Ancaq burada dövlət əmlakının özəlləşdirilməsi üzrə qanunvericiliyin tələblərinə əməl olundu. İlk növbədə dövlət əmlakının dəyərləndirilmesi üçün müstəqil ekspertlərdən ibarət komissiya təşkil olunmalı və həmin obyekti dəyəri bazar qiyməti ilə hesablanmalı idi. İkinci, çox ciddi tender keçirilməli və bu, ictimaiyyətə açıq olmalı idi. Bir çox ölkələrdə bu cür böyük obyektlərin satış üçün keçi-

iqtisadçı və hüquqşunas rəyinə əsasən bu proses zamanı ciddi qanun pozuntuları aşkar edilib



təsini qoyduğu qiymətdən 3-4 dəfə artıqdır".

Natiq Cəfərli yeni sahibkarın bazarı lağv edə biləcəyi ehtimalını da vurğuladı: "Bundan əlavə, bazarın özəlləşdirilməsi gələcəkdə bu obyekti lağv olunması ilə də nəticələnə bilər. Qanunvericilikdə özəlləşdirilən obyektlərin en azı 3 il müddətinə öz profiline uyğun fəaliyyət göstərməsi tələbi var. Ancaq çox zaman bu qaydalar pozulur. Bu bazarda yüzlərlə insan işlə təmin olundur. Bakının en ucuz bazarlarından biri olduğu üçün əhalinin aztəminatlı hissəsi şəhərin müxtəlif yerlərindən

yişib-dəyişməyəcəyi ilə bağlı bir yazılı razılışma olmalıdır. İnsanları bu məsələlərə əhatə etmədən, hələ ki bu haqda ictimaiyyətə heç bir məlumat verilməyib".

Özəlləşdirmə haqqında qanunvericiliğin bəs prosesdə hər zaman ikinci planda qalır, daha çox fərdi qərarlarla əsasən qərəbələndirilir. Daha yaxşı oları ki, "Səkkizinci kilometr" bazarı Açıq Səhmdar Cəmiyyətə çevrilsin, orada çalışanlara səhmlərin bir hissəsi təklif olunsun və sair. Ancaq bu qaydalara əməl olundu. Bu o deməkdir ki, qanunvericiyin tələbi pozulub".

Hüquqşunas Müzəffər Baxış da vurğuladı ki, Azərbaycanda özəlləşdirmə məsələlərində qanunvericilik arxa plana atılır və saxtakarlıq yol verilir:

Qeyd edək ki, "Trend" infor-

"8-ci km bazarı"nın yeni sahibinin adının müəssisədir. Saytın məlumatına görə, "8-ci km Ticarət Mərkəzi" ASC-nin özəlləşdirilməsi ilə əlaqədar keçirilən tenderin qalibi Bəhram Qurbanov olub. Bəhram Qurbanov tanınmış biznesmen Rasim Qurbanovun oğludur.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Programı"na və Azərbaycan Prezidentinin 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Investisiya müsabiqəsi keçirilməsi Qaydalar"na müvafiq olaraq "8-ci km Ticarət Mərkəzi" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi.

Müsabiqədə iştirak etmək üçün üç iddiaçı tərəfindən ərize və investisiya təklifləri təqdim edilib. Azərbaycanın müvafiq nazirlik və təşkilatlarının nümayəndələrinə daxil olduğunu Müsabiqə Komissiyasının qərarına əsasən, hər üç iddiaçı iştirakçı statusunu əldə etdi. Komissiya müsabiqə iştirakçılarının təqdim etdiyi təklifləri investisiya təkliflərinə baxdıqdan sonra 16 yanvar 2015-ci il tarixində açıq səsverme yolu ilə qərar qəbul edib və investisiya müsabiqəsinin qalibi elan edilib.

Müsabiqənin şərtlərinə əsasən, müsabiqə qalibi dövlət bütçəsinə 312 iki min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə investisiya Proqramına əsasən, 6 ay ərzində müəssisəyə 1 180 760 manat məbləğində investisiya qoruluşunun həyata keçirilməsini öhdəsinə götürüb.

□ Nərgiz LİFTİYEVA

İŞİD iordaniyalı pilot Muaz əl-Kəsəsbini diri-diri yanğınlamaqla dünyaya ən qəddar edam metodunu təqdim etmiş oldu. Ancaq belə görünür ki, terror təşkilatı yandırma edamlarını davam etdirmək fikrindədir. Çünkü öten həftə qruplaşma daha 16 nəfəri yandırıb.

Yandırılırlaraq öldürülənlər İŞİD idarı Əbübekr əl-Bağdadiyə biət etməyənlərdir. İraqın yerli hökumət memuru Müveffəq Hamid əl-Azavi bildirib ki, Mosulun əl-İslah məhəlləsində əl-Bağdadiyə biət etməyən 13 nəfər diri-diri yandırılıb. Daha 3 nəfər isə Hit qəsəbesində İraq ordusu ilə əməkdaşlıq etməkdə günahlandırılaraq yandırılıb.

Qeyd edək ki, İŞİD özünü İslam təşkilatı elan edib və bütün hökmətlərdə Quran və sünənəyə (Məhəmməd Pəygəmbərin (s.e.s) kəlamları və davranışları) əsaslandığını bəyan edir. Qruplaşma bundan əvvəl həyata keçirdiyi baş kəsmə, yüksəkləndikən atma kimi edam növlərinin bəzi şəriət hökmələrində edam növləri kimi göstərilməsinə istinad edib. Yeri gəlmək, qruplaşma idarı Əbübekr əl-Bağdadiyə ilahiyatçıdır, İraqda ilahiyat üzrə universitet müəllimi olub.

Ancaq İŞİD-in iordaniyalı pilotu yandıraraq öldürməsi ciddi mübahisələrə səbəb olub. Çünkü diri-diri yandıraraq öldürmekle bağlı İslam dinində hansı hökm yoxdur. Yəni heç bir cinayətə görə insanları diri-diri yandırıb öldürmək cəzası nəzərdə tutulmur. Quranda bir qayda olaraq insanların mehzaxiret günü etdikləri günlərin cəzası olaraq Cəhənnəmdə yandırılacaqı vurğulanır. Lakin Allah bu cəzəni insanlar üçün nəzərdə tutmur.

Cənubi nüfuzlu İslam alimləri, o cümlədən, "əl-Əzər" Universitetinin rektoru Əhməd ət-Tayyib insanın diri-diri yandırılmasının İslam dini ilə əlaqəsinin olmadığını bildirərək İŞİD-i

pisleyib. Eyni zamanda Əbu Muhəmməd əl-Maqdisi, Dünya Müsəlman ALimləri Birliyinin rəhbəri Yusif əl-Qərdavi İŞİD-in bu addımını pisleyib.

Bəs o zaman bu hökm hərəkət yaranıb? "The Christian Science Monitor" nəşrinin yazdığına görə, insanların diri-diri yandırılması ilə bağlı fətvanın müellifi səfəfi cərəyanının ideoloqu, 13-cü əsrde yaşamış İslam alimi Əhməd Təqiyevi Əbu əl-Abbas ibn Əbdülləhim ibn Teymiyyə olub. Bele ki, 800 il önce monqolların Suriyaya hücumu zamanı onlara qarşı savaşda ibn Teymiyyə də iştirak edib və savaş zamanı insanların diri-diri yandırılması haqqında fetva verib.

Qəzet yazarı ki, ibn Teymiyyə monqollara qarşı döyüşlərdə ilk sıradə yer alaraq, cihadı elan edib. Ramazan ayı idi. Mücəhidlər oruclarını poza bileyərlərə dair fetva verib. Sonra da onlara cürət vermək üçün özü onların arasında gəzışərək yemək yeyib. Monqollar məglub edilənə qədər veziyət belə davam edib.

İbn Teymiyyə ilk dəfə məhz xarici müdaxile - monqol işğalı neticəsində xilafətin çökəməsi dövründə yaşayırırdı. Həmin dövrə ilk dəfə müsəlmanlar işğal və esaret altına düşdü. Həmin dövrə ənənəvi ruhaniyyətə qarşı çıxan Teymiyyənin bir sıra radikal fetvaları keskin etirazla qarşılanır, onun özü isə həbs olunaraq zindana atılır və orda da ölürlər.

Ancaq ibn Teymiyyə yandırmaq hökmünü "dinsiz" monqollara qarşı versa de, görünüşü kimi, İŞİD bu fətvanı eyni

İŞİD-in yeni edam növü - diri-diri yandırmaq

İslam dini hökmləri insana işgəncəni qadağan edir və ya ibn Teymiyyənin mübahisəli fətvəsi necə hökmə çevrildi



Ancaq istenilen halda, ən ağır şəraitdə belə İslam dini hökm mənbələri - Quran, sünne - insanların işgəncə ilə öldürməsinə icazə vermir. Edamlar isə konkret cinayətlərə görə verilir və heç bir halda diri-diri yandırılırlaraq öldürmə kimi hökm yoxdur.

□ KƏNAN



Uzaqları yaxın edən, əsəbləri oynadan - facebook

Psixoloq insanlarda sosial şəbəkələrdən asılılıq yarandığını deyir

Sosial şəbəkələr artıq gündəlik zəruri ehtiyaca çevriləkdədir. Əsasən də facebook istifadəçiləri üçün bu vasitə su-hava kimi vacib məsələ olub. Gənc nəsil isə günün yarısından çox hissəsini virtualda keçirir. Hətta qohum-əqrəbə bir-biri ilə virtual ünsiyyət saxlayır. Mütəxəssislərin fikrincə, sosial şəbəkələr yadlaşmanın daha da dərinləşdirir. İnsanlar canlı ünsiyyətə qaçırlar, virtualda danışma üstünlük verirlər. Bir çox hallarda çayxanaya və ya hansısa məkana toplaşan dostlar belə telefonlarına qapanaib, internetdə məşguliyyət axtarırlar.

Onlar üzbezər səhəbət maraqsız yanaşırlar. Əslində facebook şəbəkəsi media nümayəndələri üçün gərkli vasitədir.

Bu sosial şəbəkədə statuslar xəberə, açıqlamaya çevrilir, müsahibələr alınır, paylaşılan fotolarдан istifadə olunur. Ancaq həm vaxt itkisinə, həm də əsəblərin tarıma çekilməsinə səbh olur.

Bələ desək, facebook insanların əsəbini "qasıyr", günüñü əlindeñ alır. Psixoloqlar və həkimlər isə tövsiyə edir ki, internetdə, sosial şəbəkədə çox zaman keçirmək zərəlidir.

Bu mövzuda səhəbət etdiyimiz psixoloq Dəyanət Rzayevin fikrincə, sosial şəbəkədən istifadə asılılıq yaradıb. Onun sözlərinə görə, bu asılılığı ayrı məşguliyyətlə aradan qaldırmak olar. Psixoloq hesab edir ki, sosial şəbəkələrdən əvvəl mobil telefonlar artıq yadlaşmaya səbəb olub: "Bu məsələdə bir neçə nüans var. İnsanlarda facebook-dan istifadəyə ehtiyac yaranır. Ancaq elə adamlar var ki, sosial şəbəkəyə daxil olmağa nə imkanı var, nə də vaxtı. Sadəcə, burada saatlarla olmaq vaxt itkisidir. İnsanlar özlərindən asılı olmayaq her gün girir, inboksa baxır, məktubları oxuyur. Bir növ asılılıq yaranır. Onu da idarə etmək olur".

D.Rzayev özü gün ərzində yarım saatdan artıq facebook-da olur: "Mən məktubları oxuyram və çıxmam. Sosial şəbəkə insanı canlı ünsiyyətdən geri salır. Buna bekarlılıq da demək olmaz. Sadəcə, asılılığa çevrilib. Bu istiqamətdə mərifləndirmədən əlavə idman və başqa məşğələlər tapmaq olar".

□ EMİL



Sonda 6 nömrəli xəstəxanaya göndərildi. Burada bize dedilər ki, xəstəliyin dərmanı Avropadır.

Atanın dediyinə görə, həzirdə övladı orada yatır: "Bir az yaxşılaşır, sonra yena halı pisləşir. Hətta bize kömək olunması üçün televiziyyəye da çıxdıq. Amma faydası olmadı. Mənə həkim dedi ki, Avropada bu cür xəstələr üçün kurslar var. Uşağımı həmin cəmiyyətə üzv edə bilərlər. Gedib gəlmək şərti ilə müalicə alıb belə sağalar.

Uşağın dərmanları yazıblar ki, bir gün verməyəndə onda qəccollaşır. Dərmanları alıb vərə bilmirəm. Uşaq gözümüzün önünde ölüb dirilir. Bir ata üçün pulə görə övladının gözünün qarşısında əridiyini görmək nə deməkdir, bilirsınız?! Allah heç kəsə bu hissi yaşatmasın. Çok çərəsizəm".

Valideyn sonda ölkə prezidenti başda olmaqla, aidiyəti qurumlardan uşağının müalicəsinə kömək etməyi xahiş edir. □ Günel MANAFI



ÜSAVAT

Son səhifə

N 30 (6058) 10 fevral 2015



3 ildə 35 milyard itirdi

2012-ci ildə dünyanın ən zəngin 8-ci adamı olan və 2015-ci ildə birinci olmayı hədəf seçən braziliyalı biznesmen bütün sərvətini itirib. Eike Batista adlı iş adamı "Forbes" jurnalında dünyanın ən varlı 8-ci adamı seçilmişdi. Bir neçə gün əvvəl isə polislər onun telefonunu və saatını belə elindən alıb. 35 milyard dollarlıq sərvəti ile Bill Qeyts və Carlos Slimlə yarışan Batistanın indi 1 dollara belə ehtiyacı var. Maliyyə maxinasiyasında günahlandırılan milyarderin evinə gedən polislər onun "Lombaghini" daxil olmaqla, 7 maşının, kompüterlərinə, telefonlarına, dəyərli əşyalarına və 32 min dollar həcmində nağd puluna əl qoyublar. Polislər Batistanın bütün pulunu xaricə göndərdiyindən şübhələnlərlər. O, tarixə bu qədər sürətlə iflas edən ilk milyarder kimi düşüb.

Enerjisi bitməyən saat

Isveçrənin "Swatch" şirkəti ağıllı telefon bazara girməyə hazırlaşır. Şirkətin rəhbəri olan Nik Hayek ağıllı saatın 3 ay sonra satışa çıxarılacağını açıqlayıb. Məlumatlara görə, ağıllı saat Windows və Android sistemlərinin birləşməsindən ibarət olacaq. Lakin saat enerji yiğmədən çalışacaq. J.Hayek belə bir saatın hazırlanması üçün hansı texnologiyadan istifadə edəcəklərini açıqlamayıb. Enerji yiğmədən çalışacaq olan ağıllı saatı hər kənara maraqla gözləyir. Aprel ayında satışa çıxarılacaq olan "Apple" şirkətinə məxsus ağıllı saatın 19 saat enerji saxladığı açıqlanıb. Yəni bu saatları alanlar hər gün onların enerji yiğməsi gözləməlidirlər.




BU ÜRÜN APPLE'I ÇOK ZORLAYACAK

Lənatlı yarış

Meksikada dörd mövsumdır davam edən "O səs Meksika" yarışması hər il bir nəfərin ölümü ilə yadda qalır. Yarışma başlığından bəri dörd nəfərin ölümü yarışın lənatlı olmasına ilə bağlı söz-söhbətlərin yaranmasına səbəb olub. Yarışmada əkizi ilə birləşdə iştirak edən Lizbet Gonzales Ruiz bir neçə gün əvvəl Sonore əyalətində ailəsi ilə birləşdə düşdüyü avtomobil qəzasında həyatını itirib.

Yarışın ilk sezonunda tamaşaçıların "Böyük" deyə tanıldığı 43 yaşlı, 5 uşaq anası Jenni Rivera Mexikoda bir təyyarə qəzasında həyatını itirmişdi. İkinci sezonda 35 yaşlı aparıcı Jacqueline Bracamonte əkiz uşaqlarından birinin ölümü ilə gündəmə gəlmüşdi. Üçüncü sezonun iştirakçılarından olan 22 yaşlı Gibran David Martiz də avtomobil qəzasında həyatını itirmişdi. Bu ölümlərdən sonra yarışın lənatlı olduğu iddia edilməyə başlayıb.



Hava limanında yaşıyırlar

28 ildir evli olan Smit cütlüyü iqtisadi çətinliklər səbəbindən evlərini itiriblər və indi Londonun Heathrow hava limanında yaşamağa başlayıblar. Katarina Smit və Alan Lane cütlüyünün həyatı görənləri heyretdə salır. Cütlük hər gece hava limanının hotelində gecələyir. Amma onlar xarici görünüşlərinə fikir verdikləri üçün diqqət çəkmədiklərini deyirlər. İngiltərə mediasından yayılan xəbərlərə görə, 62 yaşlı Katarina Smit həyatı boyunca uşaq baxıcılığı edib. İndi isə yaşalandığı üçün iş tapa bilmir. 71 yaşlı Alan Lane də yaşalandığı üçün iş tapa bilmir. Yaşlı cütlük A.Lanenin 1400 sterlinlik təqaüdü ilə yaşamağa çalışır. Onların haqqında mediada xəbərlər yayıldıqdan sonra bir çox ailə onları evinə dəvət edib. İnternetdə isə onlar üçün yardım kampaniyası başlayıb.

QOÇ - İstənilən riskdən uzaq olun, təhlükəlidir. Buna baxmayaraq, ailə-sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, işləriniz qaydasına düşəcək. Hətta sürpriz də gözlənilir.

BUĞA - Naharəqədərki vaxtı səbrə başa vursanız, qalan saatlardan xoşagəlməzlik gözləməyin. Çünkü uluzlar bu gün şəxsi işlərinizdə böyük dönüş yaratmaq isteyir. Bunun üçün əzmkarlılığını artırılsınız.

ƏKİZLƏR - Ümumi kosmik mənzərə kifayət qədər səmərəlidir. Deməli, bütün vacib planlarını yavaş-yavaş həyata keçirməyə başlamalısınız. Amma axşam saatlarında maliyyə məsələləri ilə bağlı ehtiyatlı olun.

XƏRÇƏNG - İlk növbədə səhhətinizə qayıt göstərin. Çünkü yalnız sağlam bədəndə sağlam ruh olur. Həmçə basqalarını müzakirə etməkdən öz ideya və məramılarınızı analiz edin. Səfərə çıxmayın.

ŞİR - İləhinin verdiyi hər məqama şükür edin, bədgüman olmayın. Çünkü bu gün sizin narahat edən əksər sahələrdə - qarşılıqlı münasibətlərdə, maliyyə məsələlərində və fəaliyyətdə müsbət nəticələr elde edəcəksiniz.

QIZ - Ulduzlar gün boyu maraqlı insanları görüsəcəyinizi bəyan edir. Bu, işgüzar əməkdaşlıq da ola bilər, dostluq-yoldaşlıq da. Hətta ürəyiniz sevgisizdirse, bəxtiniz açıla da bilər. Bu gün səfərə çıxmayın.

TƏRƏZİ - Saat 14-17 arası iştirakçı olduğunuz situasiyaların əksəriyyəti gərgin fonla müşayiət olunduğundan bütün ciddi işlerini təxirə salmağa çalışın. Qalan saatlar normal tərzdə cərəyan edəcək.

ƏQRƏB - Saat 12:04-dən mənfi enerjili Ayın bürcündə qərar tutması onsurudan bədəbin olan ovqatınıza bir az da mənfi təsir göstərə bilər. Bu səbəbdən mütəddəs ziya-rətgahlarına baş çəkməyiniz yaxşı olar.

OXATAN - Bir qədər gərgin ərifə olsa da, proseslərə neytral yanaşmaqla təhlükələri dəf edə bilərsiniz. Saat 16-18 aralığında istənilən riskli sövdələşmələrdən, köhnə qısaçılıq prinsiplərindən el çəkin.

ÖĞLAQ - Kifayət qədər düşərlə zəmanətiyindən keçəcəksiniz. Bu prosesi daha ideal səviyyəyə yüksəltmək üçün ətrafiniza sadıq tərefdaşlar toplamalısınız. Günün "ən varlı" Zodiak işaretisi də məhz siz olacaqsınız.

SUTÖKƏN - Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünkü günün ələ ilk saatlarından bu istiqamətdə uğurlarınız bol ola-caq. Əsas enerjinizi işgüzar sövdələşmələrə yönəldin ki, perspektivlərinizə yol açılsın.

BALIQLAR - Bəri başdan həzərinizə çatdırıraq ki, ixtiyarınzıza olduqca məsuliyyətli bir gün düşüb. Belə ki, saat 16-ya qədər çoxlu sayıda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız. Sonra isə diqqətlə olun.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Ölmədən ata olmaq istədi

Ingiltərədə yaşayan Castin Radiven xərçəng xəstəliyinə tutulduqdan sonra vəfat edən öri ilə keçirdiyi son illər haqqda İngiltərinin "Daily Mail" qızetinə müsahibə verib. Məlumatlara görə, Daniel Radiven adlı kişi xəstəliyinin daha da pisləşdiyini gördüyü üçün ölmədən ata olmaq istədiyini deyib. Castin Radiven 2003-ci ildən bəri xəstə olan örinin arzusunu yerine yetirmək üçün hamile qalıb. Cütlük Daniel ölenə qədər 3 uşaqna sahib olmuşdur. Castin yoldaşı həyatını itirərkən 4-cü uşaqına hamilemiş. O, Danielitirdikdən sonra uşaqlarını böyütəməyin çətin olacaqını bilsə də, onu xoşbəxt etmək üçün uşaqlarını dünyaya gotirdiyini deyib. Onların dördüncü övladı isə Daniel öldükdən 8 ay sonra dünyaya golib.



Səhifəni hazırladı: ŞAHNAZ

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflərə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elşad MƏMMƏDLİ

Lisenziya N: B 114
SAYI: 5.300